

TEST: 0533#01#Y15#01

Test	0533#01#Y15#01
Fənn	0533 - Qender problemi
Təsviri	[Təsviri]
Müəllif	Aslanova G.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	45
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Gender nedir? (Çəki: 1)

- Cins və gender anlayışlarını fərqləndirən müasir sosial elm.
- Müxtəlif sosial qrupların cəmiyyətdə qeyri- bərabər imkanlara və davamlı fərqlərə malik olması ilə müşayiət olunan sosial quruluşun xarakteristikası.
- Qadınlar və kişilər arasında bioloji fərqlərin sosial mənada verilməsi və sosial təsnifat vasitəsi kimi tətbiq edilməsi prosesidir.
- İnsanın öz mədəniyyəti çərçivəsində mövcud olan "qadınlıq" və "kişilik" tərifini qəbul etməsidir.
- Gender fərqləri və gender strasifikasiyasına sosial bəraət qazandıran ideyalar sistemidir

Sual: Eqlitarlıq nədir? (Çəki: 1)

- gender analizi
 - Gender axını
 - gender bərabərliyi
 - gender antropologiyası
 - gender bərabərsizliyi
-

Sual: BMT-nin qadınların vəziyyətinə həsr olunmuş III Ümumdünya konfransı nə vaxt və harada keçirilib? (Çəki: 1)

- Nayrobi 1985
 - Pekin 1985
 - Nayrobi 1988
 - Pekin 1995
 - Rabat 1985
-

Sual: BMT-nin qadınların vəziyyətinə həsr olunmuş IV Ümumdünya konfransı ne vaxt və harada keçirilib? (Çəki: 1)

- Nayrobi 1985
 - Pekin 1985
 - Rabat 1985
 - Pekin 1997
 - Pekin 1995
-

Sual: Gender bərabərsizliyi anlayışı daha çox harada istifadə olunur? (Çəki: 1)

- Psixologiyada
 - sosiologiyada
 - tarixdə
 - Fenemenalogiyada
 - Tibbdə
-

Sual: Eqlitarlığın mərhələlər sxemi harada düzgün əks olunub? (Çəki: 1)

- bərabərlik-hüquq bərabərliyi-hüquq və imkanların bərabərliyi-hüquq və özünüqiymətləndirmə.
 - hüquq bərabərliyi-bərabərlik-imkanların bərabərliyi
 - hüquq bərabərliyi-özünü qiymətləndirmə-hüquq və imkanların bərabərliyi-bərabərlik
 - Bərabərlik-hüquq bərabərliyi-özünüqiymətləndirmə-hüquq və imkanların bərabərliyi
 - Bərabərlik-Özünü qiymətləndirmə-hüquq bərabərliyi
-

Sual: Gender və gender araşdırmaları terminini hansı sahə ilə əlaqələndirir və praktik olaraq onunla eyniləşdirirlər? (Çəki: 1)

- sosiologiya
- gender axını

- feminizm
 eqalitarizm
 gender bərabərliyi.

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Gender haqqında səhv fikir hansıdır? (Çəki: 1)

- Termin öz kökünü ingilis-dilli ədəbiyyatdan alır.
 Cins anlayışı ilə sıx əlaqədədir.
 Gender sosial cins olaraq fərqlərin bioloji deyil, sosial xarakterini nəzərə çarpdırır
 gender sosial cins olaraq bioloji fərqləri öyrənir.
 Gender feminizmlə sıx əlaqədədir.

Sual: Azıx mağarasında qadının alt çənə sümüyü nə vaxt tapılmışdır? (Çəki: 1)

- 1982
 1968
 1970
 1868

Sual: Anaxaqanlıq nə vaxt yaranıb? (Çəki: 1)

- alt paleolit
 orta paleolit
 üst paleolit
 mezolit
 neolit

Sual: Matriarxatın, ana hüququnun təhlili ilə məşğul olan amerika etnologu kimdir? (Çəki: 1)

- J.F.Lennan
 Bahoven
 Makkobi
 Morqan
 Foynbi

Sual: Matriarxatın, ana hüququnun təhlili ilə məşğul olan şotland hüquq tədqiqatçısı kimdir? (Çəki: 1)

- Bahoven

- J.F.Mak-Lennan
 Makkobi
 Foynbi
 Quinçi
-

Sual: Poliandriya nədir? (Çəki: 1)

- gender axını
 çoxərlik
 çoxarvadlılıq
 monoqom ailə
 eqalitarlıq
-

Sual: Matriarxatın, ana hüququnun tədqiqi ilə məşğul olan isveçrə hüquq tarixçisi kimdir? (Çəki: 1)

- Bahoven
 J.F.Mak-Lennan
 Makkobi
 Foynbi
 Quinçi
-

Sual: Amazonkalar kimlərdir? (Çəki: 1)

- poliandriyanın mövcud olan ərazilərdə yaşayan tayfalar
 cəngavər qadınlar
 barbar tayfalar
 massaget qəbilələri
 monoqom ailə nümayəndələri
-

Sual: Skif dilində amazonkalar necə adlanır? (Çəki: 1)

- poliandriklər
 massogetlər
 kuvada
 zorpata
 barbarlar
-

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycanda amazonkalarla bağlı təsvirlərə harada rast gəlinir? (Çəki: 1)

- Azıx mağarasında
 - Qazaxın Damcılı mağarasında
 - Qobustan
 - Naxçıvan
 - Daşsalahlıda
-

Sual: " Ana hüququ" əsərində kim qadınlar-amazonkalar haqqında yazmışdır? (Çəki: 1)

- Bahoven
 - Makkobi
 - Foyubi
 - Jaklin
 - Strabon
-

Sual: Nizaminin hansı poemasında qadınlar haqqında rəvayət öz əksini tapıb? (Çəki: 1)

- " Sirlər xəzinəsi"
 - "Xosrov və Şirin"
 - "Leyli və Məcnun"
 - "Yeddi Gözəl"
 - " İsgəndərnamə"
-

Sual: Nüşabə N.Gəncəvinin hansı poemasının qəhrəmanıdır? (Çəki: 1)

- "Sirlər xəzinəsi"
 - "Xosrov və Şirin"
 - "Leyli və Məcnun"
 - "Leyli və Məcnun"
 - "İsgəndərnamə"
-

Sual: Kuvada nədir? (Çəki: 1)

- arvadı ana olmağa hazırlaşan kişini yataq rejimində olmağa məcbur edən adət
 - polandriya sözünün sinonimi.
 - amazonkalar haqqında rəvayətlərin məcmusu
 - matriarxat dövrünün qadınları
 - patriarxat sözünün əvəzi
-

Sual: Mif nedir? (Çəki: 1)

- bəşəriyyətin nisbətən aşağı inkişaf mərhələsində ictimai şüurun formalarından biri
 - amazonkalar haqqında ideyalar toplusu
 - qədim dövrdə insanları araşdırən elm
 - xronoloji ardıcılıq
 - gender problemi
-

Sual: Massagetlərin çariçası kimdir? (Çəki: 1)

- Sprama
 - Pentesilyan
 - Artemida
 - Tomris
 - Fedra
-

Sual: Hansı mif müharibə dövründə iki hökmdarın gender münasibətlərinə işıq salır? (Çəki: 1)

- "İsgəndərnamə"
 - "Tomris"
 - "Axilles"
 - "Heraklın qoçaqlığı"
 - "Yeddi Gözəl"
-

Sual: Pater nədir? (Çəki: 1)

- Latinca ana deməkdir
 - Yunanca ata deməkdir
 - Latinca ata deməkdir
 - İvrit dilində ana deməkdir
 - Yunanca ana deməkdir
-

Sual: İkinci monoteist din hansıdır? (Çəki: 1)

- iudaizm
 - induizm
 - xristianlıq
 - buddizm
 - İslam
-

Sual: Hansı məktəbin nümayəndələri qadın,yaxud kişi,azad insan,yaxud qul,yunan yaxud barbar olmasından asılı olmayaraq bütün insanların mənəvi bərabərliyindən danışdı? (Çəki: 1)

- biherviositlər
 - stoizm
 - ellinizm
 - amazonomaxiya
 - iudaizm
-

Sual: I əsrdə Şərqdə qadınların qəlbinə yol açan hansı din yarandı? (Çəki: 1)

- İslam
 - xristianlıq
 - iudaizm
 - buddizm
 - induizm
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İsa peyğəmbər boşanma haqqında nə deyirdi? (Çəki: 1)

- Boşanmaya icazə vermək olar
- Allahın birləşdirdiyini insan ayıra bilməz
- Boşanmaya ilk cəhd edən məhkəməyə verilir
- Boşanmanı pozmaq olar
- Boşanmaya qərar verən tərəf günahkardır

Sual: İlkin xristianlıqda Avropada hökmdar qadınlar kim idi? 1.Feodora 2.Tomris 3.Nüşabə 4.Sofiya 5.İrina. (Çəki: 1)

- 1,2,4
- 2,3,5
- 1,3,4
- 1,4,5
- 3,4,5

Sual: Moisey Kalankatuyski hansı qadınlar haqqında məlumat verir? 1.Alban knyaginyası Sprama 2.Şahbanu-Şirin 3.Massaget- Tomris 4."İsgəndərnəmə"-Nüşabə 5.Yustinianın arvadı Feodora. (Çəki: 1)

- 1,4,5
- 1,3
- 3,5
- 2,4
- 1,2

Sual: Quranda hansı surədə tamamilə qadınlardan bəhs edilir? (Çəki: 1)

- "Əl-Maidə"
- "Fatihə"
- "Nisa"
- "Bəqərə"
- "Ələq"

Sual: Səhvi göstərin. (Çəki: 1)

- İslamda dördə qədər arvad almaq vacibliyi yoxdur,buna tək cəza icazə var.
- İslam boşanmaya icazə verir
- İslam boşanmaya icazə vermir

- QURANIN "Nisa" surəsində qadınlardan bəhs edilir
 - Peyğəmbər qadınlara qarşı ədalətli rəftarı məsləhət görür
-

Sual: Renesans dövrü Azərbaycan poeziyasının nümayəndəsi kimdir? (Çəki: 1)

- Nüşabə
 - Natəvan
 - Heyran xanım
 - Məhsəti-Gəncəvi
 - Sara xatun
-

Sual: XII əsrdə şöhrət qazanmış Qarabağlı şairə kim idi? (Çəki: 1)

- Nüşabə
 - Natəvan
 - Heyran xanım
 - M.Gəncəvi
 - Sara xatun
-

Sual: Hansı rus hökmdarının dövründə qadınlar və qadın təhsili ilə bağlı islahatlar həyata keçirilib? (Çəki: 1)

- I Pyotr
 - II Yekaterina
 - III Yekaterina
 - I Yelizaveta
 - II Yelizaveta
-

Sual: Səhv cavabı göstərin. (Çəki: 1)

- II Yekaterina 200 qız üçün Tərbiyə evinin əsasını qoymuşdu.
 - Volter, Qrim, Didro Yekaterinanı qızlar üçün Tərbiyə evi yaratmaqla bağlı planını müsbət qarşıladılar.
 - Qızlar 6 yaşından "Cəmiyyətə" daxil olur və 12 il orada qalırdılar
 - Zadəganlar Yekaterinanın planını çox heyranlıqla qarşıladılar.
 - Cəmiyyətdə qızlara xarici dillər, rəqs, din öyrədilirdi
-

Sual: "Nəcib qızlar cəmiyyəti" nə vaxt yaranıb? (Çəki: 1)

- 1775
 - 1840
 - 1675
 - 1765
 - 1913
-

Sual: Smoln monastırının nəzdində olan "Messan- peşə məktəbində" imperatriçə tərəfindən ayrılan 100 min manat pulun müəyyən hissəsi hansı qızlara ayrılırdı?

(Çəki: 1)

- ali təhsil alan

- texnologiyarı bilən
 - Universitetə daxil olmağa hazırlaşan
 - xarici dilləri bilən
 - kəbin kəsdirən qızlara
-

Sual: Dostoyevski hansı qadınlar haqqında "məhz ən yüksək mənəvi borc naminə hər şeyi qurban verən bu qadınlar bizi yeni yola istiqamətləndirir"? (Çəki: 1)

- dekabristlər
 - emansipasionist
 - Avropada təhsil alan qızlar
 - İnqilabda güllələnən qadınlar
 - Ali təhsilli qızlar
-

Sual: Nə vaxt qadınların universitetdə mühazirə oxumaq hüququ ləğv edildi? (Çəki: 1)

- 1938
 - 1963
 - 1863
 - 1725
 - 1842
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: XIX əsrdə Rusiyada qadın mübarizəsinin əsas istiqaməti nədən ibarət idi? (Çəki: 1)

- Qadınlara ali təhsil hüququnun verilməsi
 - Kişilərlə bərabər işləyə bilmək hüququna malik olma
 - İş saatının azaldılması
 - Uşaqılı qadınlara məzuniyyətin daha çox verilməsi
 - Nigahda sərbəstliyin olması
-

Sual: XIX əsrin II yarısında qadınlarla kişilərin bərabər ali təhsil müəssisələrində oxuduğu ilə Avropa ölkəsi hansı ölkə oldu? (Çəki: 1)

- Rusiya
 - İtaliya
 - İngiltərə
 - İspaniya
 - İsveçrə
-

Sual: Hansı ölkədə qadın proessorun ərə getmə hüququ yox idi? (Çəki: 1)

- Rusiya
 - Italiya
 - Almaniya
 - İngiltərə
 - İspaniya
-

Sual: Azərbaycanlı qızlar üçün məktəb yaradan məşhur mesenat-xeyriyyəçi kim idi? (Çəki: 1)

- Sidqi Ruhulla
 - Şəmsi Əsədullayev
 - Murtuza Muxtarov
 - M.P. Şahtaxtinski
 - Hacı Zeynalabdin Tağıyev
-

Sual: Aleksandriya rus- müsəlman qadın məktəbi nə vaxt açılıb? (Çəki: 1)

- 1801
 - 1904
 - 1905
 - 1901
 - 1894
-

Sual: Imperator II Nikolay tərəfindən 25 yanvar 1907-ci ildə kimə maarifçilik sahəsində xidmətlərinə görə Həqiqi Mülki Müşavir rütbəsi verildi? (Çəki: 1)

- S.Tağıyevaya
 - H.Z. Tağıyevə
 - M.Şahtaxtinskiyə
 - Ə.Topçubaşova
 - Həsənbəy Məlikova
-

Sual: 1881-ci il Dərbənddə general ailəsində doğulmuş,Aleksandriyskaya qadın rus-müsəlman pedaqoji məktəbinin Himayədarlar Şurasının dəyişməz üzvü olmuş,"Müqəddəs Nina" Bakı tədris müəssisəsində himayəçilik etmiş qadın kim idi? (Çəki: 1)

- Sona Ərəblinskaya
 - Fatma Hacinskaya
 - Hənifə Məlikova
 - Fatma Hacinskaya
 - Badisəba Köçərli
-

Sual: "Müqəddəs Ripsime" qadın cəmiyyəti harada yaradılmışdır? (Çəki: 1)

- Şəki
- Bakı
- İrəvan

- Tiflisdə
 - Qarabağda
-

Sual: Bakıda ilk qadın xeyriyyə cəmiyyəti nə vaxt və kimin rəhbərliyi ilə yaradılmışdır? (Çəki: 1)

- 1905,Hənifə Məlikova
 - 1908,Hənifə Muxtarova
 - 1980,Liza muxtarova
 - 1910,Yelena Martinova
 - 1908, Sona Tağıyeva
-

Sual: Aşurbəyovlar ailəsinin qızı olan məşhur tarixçi azərbaycanlı qadın kimdir? (Çəki: 1)

- İsmət Aşurbəyova
 - Sara xanım Aşurbəyli
 - Sona Aşurbəyova
 - Asya Aşurbəyli
 - Liza Muxtarova
-

Sual: I Ümumrus qadın qurultayı nə vaxt keçirilib? (Çəki: 1)

- 1890
 - 1783
 - 1947
 - 1908
 - 1885
-

Sual: Sözlər kimə məxsusdur;”İki il ərzində sovet hakimiyyəti Avropanın ən geridə qalmış ölkələrindən birində qadın azadlığı, onun “ güclü”cinslə bərabər olması üçün bütün dünyanın qabaqcıl,maarifçi,”demokratik” respublikalarının hamısının 130 il ərzində görə bilmədiyi bir işi etdi”. (Çəki: 1)

- Stalin
 - N.Nərimanov
 - Lenin
 - Sumbatyan
 - Hacinski
-

Sual: Neçənci illərdə ali məktəb tələbələrinin 35-40 %-i qadınlardan ibarət idi? (Çəki: 1)

- 1905-20
 - 1980-2000
 - 1960-80
 - 1910-20
 - 1940-50
-

Sual: Azərbaycan qadınlarının beşinci və ilk "müstəqil" qurultayı nə vaxt keçirildi?

(Çəki: 1)

- 2009
- 2004
- 1999
- 1957
- 1948

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Gender tədqiqatların əsasında nə kimi anlayışlar dayanıb ? (Çəki: 1)

- gender
- cins
- nəsil
- rol
- norma

Sual: "Gender" nə deməkdir? (Çəki: 1)

- sosial cins
- bioloji cins
- fizioloji cins
- anotomik cins
- qarışıq cins

Sual: İnsanın sosial vəzifələrin bölüşdürülməsinə nə təsir edir? (Çəki: 1)

- mədəniyyət
- əxlaq
- etika
- hüquq
- din

Sual: Kim ilk dəfə "gender" terminini istifadə edib? (Çəki: 1)

- amerika feminisləri
 - inglis
 - fransız dilçiləri
 - alman
 - rus simvolistləri
-

Sual: İlk növbədə gender görünüşü nə ilə bağlı idi? (Çəki: 1)

- Müasir cəmiyyətin fəlsəfi tənqidi ilə
 - Feminist nəzəriyyəsinin inkişafı ilə
 - Fundamental tədqiqatı ilə
 - Cins əsasında ayrı-seçkilik ilə
 - Qadın hərəkatının inkişafı ilə
-

Sual: Bu sözlər hansı sosioloqa məxsusdur: "Gender – kişilər və qadınlar arasında fiziki fərq deyil, lakin kişilik və qadınlıq sosial yaradılmış xüsusiyyətdir"? (Çəki: 1)

- E.Giddens
 - J.S.Mil
 - M.Fuko
 - E.Qross
 - M.Kimmel
-

Sual: Gender tədqiqatı nəyi göstərir (Çəki: 1)

- Əlaqələr, proseslərin və problemlərin bütün kompleksinin öyrənilməsi
 - Gender öyrənilməsinə kompleks yanaşma
 - Qadınların Araşdırma ayrı-seçkilik
 - Kişilər və qadınlar arasında münaqişənin təhlili
 - İnsan hüquqlarına riayət problemlərinin öyrənilməsi
-

Sual: Gender ayrı-seçkilik – nədir: (Çəki: 1)

- cinsi əsaslı Ayrı-seçkiliy
 - Dini ayrı-seçkiliy
 - sosial mənşəyi Ayrı-seçkiliy
 - milli azlıqlara mənsub Ayrı-seçkiliy
 - Əmlakın əsasında ayrı-seçkiliy
-

Sual: "gender rolu" kateqoriyası nə izah edir? (Çəki: 1)

- Sosial gözlənti
 - Siyasi fəaliyyət
 - cinsi bölgü
 - Sosial davranış
 - Status mövqeyi
-

Sual: Hansı ildə Azərbaycan Respublikasında "Azərbaycanda Gender İnkişafı" layihəsi fəal işinə başlayıb ? (Çəki: 1)

- 1997
 - 1998
 - 1996
 - 1995
 - 1994
-

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bu sözlərin müəllifi kimdir: "Siyasi həyat başlanir onda, nə vaxt ki insanlar dövlətdə görülər razılığ və ya narazılığ əmsalının öz həyat ehtiyacını»? (Çəki: 1)

- R.Dal
- M.Düverje
- J.Lorber
- İ.Kant
- M.Veber

Sual: Status vurğulayan fəaliyyətin tənzimləyən qaydaları arasında xüsusi yer ayrılır: (Çəki: 1)

- hüquq
- əxlaq
- zorakılıq
- hakimiyyət
- səlahiyyət

Sual: . siyasi fəaliyyətin ən mühüm xarakteriki nə təsvir edir? (Çəki: 1)

- Münaqişə və harmoniya
- Kompromis və barışmazlıq
- mübarizə və əməkdaşlıq
- toqquşma və sabitlik
- Qarşılıqlı anlaşma və qarşılıqlı anlaşma

Sual: Hansi siyasətə gender siyasəti aiddir? (Çəki: 1)

- Daxili
- Xarici
- Beynəlxalq
- Regional
- Yerli

Sual: Hansi sosial siyasət səmərəli hesab olunur? (Çəki: 1)

- Nəzərə xüsusi maraqları, qabiliyyət və onun üzvlərinin ehtiyaclarını alan
- Nəzərə sosial müdafiəyə ehtiyacı olan insanların ehtiyaclarını nəzərə alan
- Nəzərə əhalinin aşağı təbəqələrinin tələblərini alan
- Nəzərə cəmiyyətin ən yüksək səviyyədə tələblərinə alan

Nəzərə xüsusi sosial qrupların maraqlarını nəzərə alan

Sual: "Gender - Sosial tikinti və ya bioloji vacib" hesabatın müəllifi kimdir? (Çəki: 1)

- Babeta Fransiz
 - Olimpiya De Quj
 - Marqaret Mid
 - Geyl Rubin
 - Meri Yolstounkraft
-

Sual: Kim ilk dəfə gender şəxsiyyəti ilə əlaqədar problemlərin müalicəsi üçün dünyada ilk klinikasını təməlini qoyub? (Çəki: 1)

- Jon Mani
 - Jon Xopkins
 - Milon Daymond
 - Ulyam Rayner
 - Keyt Millet
-

Sual: Kişi və qadın cəmiyyətlərin maraqlarını təsir siyasətinin xüsusiyyəti nədir? (Çəki: 1)

- Konkret tarixi
 - İctimai-siyasi
 - Sosial-iqtisadi
 - Fəlsəfi və ideoloji
 - Mədəniyyət
-

Sual: Siyasətini müəyyən edən amil gender bərabərliyi məsələsi ilə bağlı qanunvericiliyinə aiddir? (Çəki: 1)

- İnstitusional
 - Sosial
 - ideoloji
 - Hüquqi
 - İqtisadi
-

Sual: Paternalistik siyasət hansı Dövlət gender siyasətin səviyyəsinə aiddir (Çəki: 1)

- birinci
 - İkinci
 - Üçüncü
 - Dördüncü
 - beşinci
-

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	9
Maksimal faiz	9

Sual: Dövlət gender siyasətinin hansı növü kişilər və qadınlar arasında ailə və cəmiyyətdə funksiyaları bölgüsü konsepsiyasına əsaslanan siyasətini tətbiq edir? (Çəki: 1)

- Patriarx
- konservativ
- Liberal
- bərabərlikçi
- Matriarx

Sual: Kim "kişi ailə başçısını və qadın evdar ənənəvi model", cəmiyyətin patriarxal modelini adlandırır? (Çəki: 1)

- B.Pfau-Effinger
- V.Brayson
- Z.Zdravosmislova
- Y.Tyemkina
- S.Ayvazova

Sual: Hansi dövr üçün patriarxal siyasət növü xarakterikdir (Çəki: 1)

- 20-ci əsrin kapitalizmin ilk yarısı üçün.
- 19-cu əsrin kapitalizm ikinci yarısı üçün.
- 20-ci əsrin sosializm ilk yarısı üçün.
- 20-ci əsrin sosializm ikinci yarısı üçün
- Sovet dövrü

Sual: Babacan siyasəti – hansı siyasətdir: (Çəki: 1)

- Qadınlara qarşı Dövlət mühafizəkarlıq
- Qadın və cəmiyyətdə kişilərin rolu haqqında Mühafizəkar patriarxal növü
- ixtisaslı eməyə qadınları cəlb edilməsi
- İctimai və özəl sahələrdə kişi və qadınlar üçün hüquq və imkanlarının uyğunlaşdırmaq
- Hökumət hərəkət qadınların ehtiyaclarını həll etmək üçün

Sual: Hansi Sovet dövrünə paternalistik siyasət xarakterikdir (Çəki: 1)

- 1917-1991
- 1918-1992
- 1916-1990
- 1919-1992
- 1920-1993

Sual: "Sovet versiyası" modelini qadın məsələlərinin həlli nədir? (Çəki: 1)

- Analıq ilə professional iş birləşməsi
 - Ev ilə iş anası birləşməsi
 - Karyera artımı ilə ev təsərrüfatlarının birləşməsi
 - Uşaq böyütmənin üçün ev təsərrüfatlarının birləşməsi
 - Reproduktiv məhsuldar və ailə rolları birləşməsi
-

Sual: Hansi dövrdə iyearxiya patriarxatının gender əlaqələrin liberal modelinə dəyişib? (Çəki: 1)

- 20-ci əsrin ikinci yarısı
 - 20-ci əsrin birinci yarısı.
 - 19-cu əsrin ikinci yarısı.
 - 20-ci əsrin ortası -. 20 əsrin axırı
 - 20-ci əsrin sonu -. 21 əvvəli
-

Sual: Gender siyasətinin Liberal növü - bu siyasət əsasında: (Çəki: 1)

- Gender əlaqələrin liberal modeli
 - Gender münasibətlərin klassik modeli
 - Cinslərin hüquq bərabərliyi dövlət tanınması haqqında
 - İnsan və qadın arasında funksiyaları ayrılması haqqında anlayış
 - müxtəlif sistem Baxışların gender bərabərliyi problemləri
-

Sual: liberal növün gender siyasəti ilə xarakterizə olunur: (Çəki: 1)

- Tam ödənişli iş qadınların inteqrasiyası
 - Qadınların sosial müdafiəsi dövlət sisteminin yaradılması
 - İctimai istehsalın qadınların artması
 - Ana və evdar qadın rolları qadınlar üçün təhsil təlim yaratmaq
 - Analıq, yetişirmənin və Ev Yapımı birləşməsi
-

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dövlət siyasətinin liberal növü nümunə bir model kimi xidmət edə bilər: (Çəki: 1)

- Böyük Britaniya
 - ABŞ
 - Fransa
 - Almaniya
 - İsveç
-

Sual: Gender bərabərliyi üçün vahid yanaşma nədir (Çəki: 1)

- Bütün siyasəti və proqramlarına gender bərabərliyinin gücləndirilməsi aktiv siyasət
 - Qadın və kişilərin sosial problemlərinin həllinə kompleks yanaşma
 - İctimai və siyasi həyatın bütün sahələrində qadın və kişilərin inteqrasiya siyasəti
 - Real bərabərliyinə nail olmaq üçün yeni iş yolları
 - obyektiv ictimai siyasət Kişilər və qadınlar üçün
-

Sual: Dövlətin aktiv gender siyasəti- (Çəki: 1)

- Qadınların və kişilərin maraqlarına hədəf olan Siyasət
 - Qadınlara birbaşa ünvanlanan siyasət
 - Siyasət daxilində qadınlara qarşı dövlət mühafizəkarlığı
 - Kişilər və qadınlar arasında funksiyaları ayrılması konsepsiyasına əsaslanan siyasət
 - böyük sosial-demoqratik qrup kimi qadınların maraqlarını qoruyan siyasət
-

Sual: Dövlətin egalitar siyasəti genderin hansı modelinə aiddir? (Çəki: 1)

- iki ailə başçısı-iki evdar
 - iki ailə başçısı və İctimai uşaq
 - Kişi ailə başçısı - qadın evdar qadın
 - Kişi ailə başçısı - qadın qismən evdar
 - kişi qismən ailə başçısı - qadın işçi ana
-

Sual: Gender bərabərliyi siyasətinin ən mühüm texnologiyalardan biri istifadə edir: (Çəki: 1)

- Gender təhlili
 - Gender ekspertizası
 - Gender Araşdırmalar
 - Gender Statistika
 - gender ölçüsü
-

Sual: Gender təhlili nə deməkdir? (Çəki: 1)

- Test siyasətində gender fərqi etibarlı məlumatların toplanması prosesi
 - Bu və ya digər qərarların dair dövlət siyasətinin təsirinin qiymətləndirilməsi
 - Siyasət qərarlarının təsirlərini proqnozlaşdırılması prosesi
 - Kişilərin və qadınların statusu rolları sosial proqramların təsiri
 - Gender bərabərliyi üzrə dövlət siyasətinin meyarların izahatı
-

Sual: Gender təhlili tətbiqi praktikasında imkan verir: (Çəki: 1)

- Bərabərlik kompleks yanaşması
 - Kişilər və qadınlar maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün kompleks yanaşması
 - Gender kompleks yanaşması
 - Gender simmetriya nail olmaq üçün kompleks yanaşması
 - Qadın və kişilərin vəziyyəti vəzifələrin təmzinləməsinin kompleks yanaşması
-

Sual: Gender statistika – nədir: (Çəki: 1)

- Sosial və iqtisadi fəaliyyətin bütün sahələrində kişi və qadınların statusu haqqında Statistika
 - Kişilər və qadınlar arasında vəziyyəti haqqında məlumat
 - Kişilərin və qadınların təhsil və səhiyyə Faktlar və rəqəmlər
 - Kişilər və qadınlar üçün hüquq və imkanlar hörmət haqqında Mesaj
 - Gender bərabərliyi sahəsində dövlət fəaliyyəti haqqında statistik məlumatlar
-

Sual: Neçənci ildən etibarən Azərbaycanda gender statistikasına tərtib və çap edilmişdir? (Çəki: 1)

- 1998
 - 1997
 - 1996
 - 1995
 - 1999
-

Sual: Azərbaycanda gender statistika toplusunun adı nədir? (Çəki: 1)

- Azərbaycanda Qadınlar və kişilərin statistikasını
 - Azərbaycanda Kişilər və qadınlar
 - Azərbaycanda qadınların və kişilərin sayı
 - Azərbaycanda kişi və qadınların vəziyyətinə Statistika
 - Azərbaycan qadınlar və kişilər haqqında məlumat
-

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Siyasət sahəsində gender analiz üsulu həyata keçirilməsi sürəti və səmərəliliyinin müəyyən edir? (Çəki: 1)

- Ölkə rəhbərliyinin siyasi iradəsi
 - Yeri və siyasi elitanın rolu
 - Siyasi partiyaların və ictimai təşkilatların səlahiyyəti
 - Qanunvericilik fəaliyyəti
 - Qeyri-hökumət təşkilatlarının fəaliyyəti
-

Sual: Gender bərabərliyinə nail olmaq üçün ən vacib vasitələrdən biri nədir? (Çəki: 1)

- Təhsil
- Elm
- İncəsənət

- İdman
 - hüquq
-

Sual: Gender yanaşması" nədir? (Çəki: 1)

- Gender bərabərliyi təşviq etmək üçün bir strategiya
 - Gender bərabərliyi Taktikası
 - Gender statistikas
 - Toplanmış məlumatların gender təhlili
 - Siyasi sahədə Gender fərqləri
-

Sual: İnkişafında irəliləyiş üçün Proqram Məqsədləri üçün mərkəzi rol verilir: (Çəki: 1)

- Gender bərabərliyi
 - Gender Identliyi
 - Gender Araşdırmalar
 - Gender texnologiyaları
 - Gender fərqləndirmə
-

Sual: Nə zaman Sosial-iqtisadi siyasət effektiv olur? (Çəki: 1)

- Əgər nəzərə xüsusi maraqları, imkanları və onun üzvlərinin ehtiyaclarını alınır
 - Siz nəzərə maraqlarının xüsusiyyətləri və xüsusi sosial qrupların ehtiyaclarını alsaq
 - İqtisadi qərarlar əhalinin sosial ehtiyacları ilə üst-üstə düşür
 - Onun həyata keçirilməsi üçün bir mexanizm inkişafı ilə müşayiət varsa
 - Əgər qəbul qanunlar kifayət qədər haqlı və effektiv olur
-

Sual: Sosial qiymətləndirmənin məqsədi nədir: (Çəki: 1)

- Əmək bazarı və həyat standartları üzrə qanun layihəsinin təsirinin qiymətləndirilməsi
 - Bütün səviyyələrdə dövlət büdcəsi haqqında qanun layihəsinin təsirinin qiymətləndirilməsi
 - Təsərrüfat subyektlərinin mövcudluğu iqtisadi və maliyyə şəraitinin dəyişdirilməsi haqqında qanun layihəsinin təsirinin qiymətləndirilməsi
 - Büdcə sistemə proqnozlaşdırılan dəyişikliklər haqqında qanun layihəsinin təsirinin qiymətləndirilməsi
 - Kişilər və qadınlar maliyyə vəziyyəti haqqında qanun layihəsinin təsirinin qiymətləndirilməsi
-

Sual: Siyasət əhaliyə qarşı olan hansı prinsiplə qurulur? (Çəki: 1)

- Gəlir üsulu ilə
 - Mənfəət edilməsi üsulu ilə
 - Artıqlıq almaq üçün metod
 - Üsuluna görə nəticələri əldə
 - Xidmət almaq üçün metod
-

Sual: Gender həssas siyasəti – nədir: (Çəki: 1)

- Cinslər arasında əhəmiyyətli gender əlaqələrin çevirmək üçün çalışan bir siyasət
- Kişilər və qadınlar arasında əlaqələr gender yanaşmanı dəyişməyə çalışan siyasət
- Kişi və qadınların sosial statusu müqayisə etmək istəyən siyasət
- Ölkənin gender siyasətinin təkmilləşdirilməsi üçün çalışan bir siyasət
- [yeni cavab]
-

Sual: Hansı ildə "Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" prezident fərmanı ilə qəbul edilib? - 2003 (Çəki: 1)

- 2003
- 2004
- 2005
- 2006
- 2007
-

Sual: Gender büdcəsi - nədir: (Çəki: 1)

- İctimai mühasibat müasir idarəetmə üsulları tətbiq axtarısız tərəfindən fərqli maraqları prinsipi təcürbə
- Dövlət büdcəsinin nəzərə alaraq kişi və qadınların ehtiyacları və tələbləri
- Dövlət büdcəsinə kişilər və qadınlar üçün gəlir və xərcləri əsasa alan
- Maliyyə və mövcud biznes subyektlərinin iqtisadi vəziyyəti
- Hüquqlarının müdafiəsi və kişilərin və qadınların maliyyə vəziyyətinin yaxşılaşdırılması
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Gender büdcəsi nədir? : (Çəki: 1)

- müasir idarəetmə texnologiyasının cinsiyyətə görə fərdi maraqların nəzərə alma prinsipinin dövlət praktikasına tətbiqi
- qadın və kişilərin ehtihac və sorğuların nəzərə alan dövlət büdcəsi
- dövlət büdcəsində qeyd edilən qadın və kişilərin gəlir və xərcləri
- mövcud sahibkarlıq subyektlərinin maliyyə vəziyyəti
- hüquqlarının müdafiəsi və kişilərin və qadınların maliyyə vəziyyətinin yaxşılaşdırılması
-

Sual: Gender büdcələşmənin ilk cəhdi harada həyata keçirilib: (Çəki: 1)

- Avstraliyada
- Cənubi Afrikada

- ABŞda
 - Kanadada
 - Böyük Britaniyada
-

Sual: Neçənci ildə Kanadada gender büdcəsinin təhlili həyata keçməyə başladı?
(Çəki: 1)

- 1995 ildə
 - 1994 ildə
 - 1993 ildə
 - 1996 ildə
 - 1997 ildə
-

Sual: ABŞ-da qəbul ediləb gender büdcəsi: (Çəki: 1)

- mülki cəmiyyətin təşəbbüsü
 - hökumətin təşəbbüsü
 - Qadın Siyasəti Tədqiqatı İnstitutun təşəbbüsü
 - Qadın təşkilatlarının təşəbbüsü
 - Nümayəndələr Palatasının təşəbbüsü
-

Sual: Neçənci ildə Azərbaycan Respublikasında "Büdcə sistemi haqqında" qanun qəbul edilib? (Çəki: 1)

- 2002 ildə
 - 2003 ildə.
 - 2004 ildə
 - 2005 ildə
 - 2006 ildə
-

Sual: «Bizim məqsədimiz ondan ibarətdir ki, iqtisadi inkişafı ölkənin hər bir vətəndaşı, hər ailəsi öz üzərində hiss etsin »- sözlərin müəllifi kimdir?: (Çəki: 1)

- İ.Əliyev
 - H.Əliyev
 - R.Mehdiyev
 - N.Əliyev
 - Ə.Həsənov
-

Sual: Hansı məqsədnən e qalitar siyasətin realizasiyasında gender ekspertizasının həyata keçirilməsi faydalı idi? (Çəki: 1)

- Hər iki cins üçün qanun və qərarların nəticələrinin etibarlı proqnoz üçün
 - Kişi və qadınların sosial vəziyyətinin yaxşılaşdırılması üçün
 - Cins bərabərliyi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün
 - Kişilər və qadınların ehtiyaclarına maksimum baxılması üçün şərait yaratmaq
 - Hər iki cinsin iş və təhsil əlçatanlığını təmin etmək üçün
-

Sual: Gender ekspertizası nədir? (Çəki: 1)

- Kişilərin və qadınların həyat və yaradıcılıq şəraitlərinə müxtəlif siyasətlərin təsirlərinin təhlili
- Kişilər və qadınların əmək bazarının vəziyyətinə qəbul edilən qərarların təsirinin qiymətləndirilməsi
- Hər iki cinsin sosial və əmək hüquqlarının əməl olunmasınınin tətqiqi
- Kişi və qadınların rifahının yaxşılaşdırılması üçün proqnozlaşdırılan dəyişikliklərin təsirinin tətqiqi
- Kişilər və qadınların dəyişən maliyyə və iqtisadi şərtləri ilə əlaqədar qəbul edilən qanunların uyğunluğu
-

Sual: Gender ekspertizası nəyə yönəldilmiş təhlil dir? (Çəki: 1)

- Sosial cinsdən asılı olmayaraq, hər bir vətəndaşın hüquq və imkanların bərabərliyinə riayət etməyə
- Qadınların yaşayış və əmək şəraitin yaxşılaşdırılmasına
- inzibati idarəetmə fəaliyyətində cinslərin bərabərliyinə nail olmağa
- Cinslərin bərabərliyi sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə
- Kişilərin yaşayış, məişət və əmək şəraitinin təmin edilməsinə
-

Sual: Gender ekspertizasının məqsədi nədir? (Çəki: 1)

- gender bərabərliyi
- gender nəzərə alınması
- gender təbəqələcməsi
- gender uyğunluğu
- gender hüquqların tapdalanması
-

Sual: Gender ekspertizasının mövzusu nədir?: (Çəki: 1)

- cinslər arasında bir və ya digər hüquq münasibətləri sahəsinin nizamlamasında dövlət mexanizmlərin effektivliyi
- hər iki cinsin ehtiyaclarından asılı olaraq qəbul edilən dövlət qərarların obyektivliyi
- qanunları qəbul edərkən qadın və kişilərin sosial və əmək şəraitlərin nəzərə alınması
- cinslərin bərabərliyinə dair qəbul edilən proqram və qərarların intensivliyi
- qadın və kişi arasında münasibətlərin hüquqi tənzimlənməsinin qanunauyğunluğu
-

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Gender ekspertizasının prosedurası neçə mərhələdən ibarətdir? (Çəki: 1)

- on
 - doqquz
 - səkkiz
 - yeddi
 - altı
-

Sual: Gender ekspertizasının neçənci mərhələsində qadın hüquqların qoruma metodlarının təhlili həyata keçirilir? (Çəki: 1)

- beşincisində
 - dördüncüsündə
 - üçüncüsündə
 - ikincisində
 - birincisində
-

Sual: Gender ekspertizasının bağlandığı halda nə etmək lazımdır? (Çəki: 1)

- dövlət orqanlarına tövsiyyə və təkliflər vermək
 - qəbul edilən qərarlar haqqında nəticə almaq və rəy bildirmək
 - qanunvericiliyin gələcəkdə təkmilləşdirilməsi üçün təkliflər ifadə etmək
 - qadın və kişilərin marağına cavab verən proqramların qəbul edilməsində dövlət orqanlarının istiqamətini təyin etmək
 - fəaliyyət göstərən qanunvericilikdə gender bərabərliyinin genişləndirilməsi üçün tədbirlər görmək
-

Sual: Gender bərabərliyinin təminatı haqqında " Azərbaycan Respublikası qanunvericiliyin neçənci maddəsində bütün qəbul edilən qanunların, hüquq və normativ aktların gender ekspertizasının həyata keçirməsi zəruri olduğu deyilir? (Çəki: 1)

- beşincisində
 - altıncısında
 - yeddincisində
 - səkkizincisində
 - doqquzuncusunda
-

Sual: İnsan hüquqları konsepsiyasının inkişafı və beynəlxalq standartlar səviyyəsinə qaldırmaq nədir? (Çəki: 1)

- Sivilizasiyanın əsas nailiyyətlərindən biri
 - Tarixi əhəmiyyət kəsb edən qərar
 - Beynəlxalq prinsiplər və normalar yaradılması və inkişafı
 - Vətəndaşların yaşayış və iş şəraitlərin yaxşılaşdırılması
 - İnsan hüquq və azadlıqlarının ümumi anlayış
-

Sual: İnsan hüquqları aşağıdakılardır: (Çəki: 1)

- insanın yaşadığı hər hansı bir cəmiyyətdə münasibətdə yaranan problemlərin praktiki həlli və müzakirə çıxışı
- cəmiyyəti qorunmalı olan bir sıra şəxsiyyətin hüquq və azadlıqları

- dövlətin idarə olunmasında iştirak etmək imkanlarından biri
 - insanın hər addımını tənzimləyən coxsaylı göstərişlər və məhdudiyətlər
 - cəmiyyətdə şəxsiyyətin əsas hüquq və azadlıqların təminatı və qoruması
-

Sual: Hansı hüquq mülki (şəxsi) insan hüquqlarına aiddir? (Çəki: 1)

- Hərəkət etmək və yaşayış yeri seçimində azadlığı hüququ
 - Vətəndaşlıq hüququ
 - Xüsusi mülkiyyət hüququ
 - Sağlam ətraf mühit hüququ
 - Layiqli yaşayış şəraiti hüququ
-

Sual: Hansı sənəd Beynəlxalq İnsan Hüquqları haqqında Qanun Layisəsinə daxildir? (Çəki: 1)

- İnsan Hüquqları Bəyannaməsi
 - XXİci əsr üzrə Ali Təhsil haqqında Ümumdünya Bəyannaməsi: səfər və praktik tədbirlər
 - Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması haqqında Bəyannamə
 - Demokratiyanın əsas meyarı kimi sayılan kişi və qadın arasında bərabərliyi haqqında Bəyannamə
 - İnsan və Vətəndaş hüquqları haqqında Bəyannamə
-

Sual: İnsan hüquqları konsepsiyasının hansı əsas bölməsinə qadın hüquqları daxildir? (Çəki: 1)

- üçüncüsündə
 - birincisində
 - ikincisində
 - dördüncüsündə
 - beşincisində
-

Sual: Neçənci ildə Olimpiya de Quj öz Qadın və Vətəndaş Hüquqları Bəyannaməsi nəşr etdi? (Çəki: 1)

- 1791 ildə
 - 1792 ildə
 - 1793 ildə
 - 1794 ildə
 - 1795 ildə
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hansı ölkədə 1968ci ildə kişi parlament üzvləri qadınlara seçki hüququnun verilməsi üçün səs verdilər? (Çəki: 1)

- İsveçrə
 - Kanada
 - ABŞ
 - Fransa
 - SSSR
-

Sual: İnsan Hüquqları Bəyannaməsi neçənci ildə qəbul edilmişdi (Çəki: 1)

- 1948 ildə
 - 1949 ildə
 - 1950 ildə
 - 1951 ildə
 - 1952 ildə
-

Sual: Avropa insan hüquqları üzrə regional sənəd necə adlanır? (Çəki: 1)

- İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiya
 - Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya
 - Kişilər və qadın işçilər üçün bərabər rəftar və bərabər imkanlar haqqında Konvensiya
 - Qadınların Siyasi Hüquqları haqqında Konvensiya
 - Eyni dəyər daşıyan əməyə görə kişi və qadınların bərabər mükafatlandırılması haqqında Konvensiya
-

Sual: Verilən kateqoriyalardan hansı 80ci illərin sonunda zəmin və insan hüquqlarının mahiyyəti kimi "azadlıq" və "bərabərlik" kateqoriyalarla eyni sıraya qoyulmuşdu? (Çəki: 1)

- ədalət
 - imkan
 - inkişaf
 - hüquq bərabərliyi
 - fəaliyyət
-

Sual: 1993cü ildə İnsan Hüquqları üzrə Ümumdünya Konfransında qəbul edilən sənəd necə adlanır? (Çəki: 1)

- Vyana Bəyannaməsi və Fəaliyyət Proqramı
 - Pekin Bəyannaməsi və Fəaliyyət Platformu
 - Demokratiyanın əsas meyar kimi olan qadınlar və kişilər arasında bərabərlik haqqında İstanbul Bəyannaməsi
 - Ümid verici Naybron Strategiyaları
 - Qadın və kişi arasında bərabərlik probleminə Strasburq kompleks yanaşması
-

Sual: Neçənci il Beynəlxalq qadınlar ili kimi elan edilmişdi? (Çəki: 1)

- 1975 il
 - 1976 il
 - 1977 il
 - 1978 il
 - 1979 il
-

Sual: Onların vəziyyətlərinin yaxşılaşdırılması üçün dünya üzrə səyləri yaradan yeni bir dövrün başlanğıcı olan Qadınlar vəziyyəti üzrə Ümümdünya Konfrans harada keçirilmişdir? (Çəki: 1)

- Mexiko
 - Kopenhagen
 - Nairobi
 - Pekin
 - Nyu-York
-

Sual: Hansı şüarı altında Qadınların ongunlüyü(1985- 1976) elan edilmişdi? (Çəki: 1)

- Bərabərlik, inkişaf və sülh
 - Azadlıq, bərabərlik, ədalət
 - Hüquq, azadlıq, imkan
 - İnkişaf, bərabərlik, iştirak
 - Ayırı-seçkiliyin aradan qaldırılması və bərabərlik
-

Sual: Neçənci Qadınlar vəziyyəti üzrə Ümümdünya Konfransında gender bərabərliyi hərəkatı əsl dünya təsdiqini aldı? (Çəki: 1)

- üçüncüsündə
 - birincisində
 - ikincisində
 - dördüncüsündə
 - beşincisində
-

Sual: Qadın vəziyyəti haqqında dördüncü Ümümdünya Konfransında qəbul edilən sənədlərdə əsas dəyişiklik nə oldu? - əsas diqqəti elə qadınlardan cins konsepsiyasına yönəldilməsinin zəruri olduğunu dərk edilməsi - milli səviyyədə bərabərliyə çatmaq üçün bir sıra tədbirlər -qadına zəmanət verilən hüquqların və onların istifadə etmə qabiliyyətində uyğunsuzluq faktının yaradılması -ümümdünya dialoq yolu ilə qadınların vəziyyətinin yaxşılaşdırılması imkanının yaradılması məqsədi - bütün dünyada sülhün möhkəmləndirilməsində qadınların qatqısının təsdiqi (Çəki: 1)

- əsas diqqəti elə qadınlardan cins konsepsiyasına yönəldilməsinin zəruri olduğunu dərk edilməsi
- milli səviyyədə bərabərliyə çatmaq üçün bir sıra tədbirlər
- qadına zəmanət verilən hüquqların və onların istifadə etmə qabiliyyətində uyğunsuzluq faktının yaradılması
- ümümdünya dialoq yolu ilə qadınların vəziyyətinin yaxşılaşdırılması imkanının yaradılması məqsədi
- bütün dünyada sülhün möhkəmləndirilməsində qadınların qatqısının təsdiqi

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qadın vəziyyətlərini yaxşılaşdırması üzrə Fəaliyyət Platformu və Pekin Bəyannaməsi neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- 1995 ildə
 - 1996 ildə
 - 1997 ildə
 - 1998 ildə
 - 1994 ildə
-

Sual: Gender mainstreaming» nə deməkdir? (Çəki: 1)

- Qadın və kişi bərabərliyi problemi üzrə Kompleks yanaşma
 - Qadınların vəziyyətinin yaxşılaşdırması problemi üzrə Kompleks yanaşma
 - Kompleks Ümümdünya fəaliyyət planı
 - Qadınlara qarşı ayrı-seçkilinin bütün formalarının aradan qaldırılması üzrə Kompleks yanaşma
 - Qadınlara qarşı zorakılıq aradan qaldırılması üzrə Kompleks yanaşma
-

Sual: Hansi ölkənin iş təcrübəsi ilə qadın və kişi cinsləri bərabərliyi problemləri üzrə Kompleks yanaşma bizi tanış edir? (Çəki: 1)

- İsveç
 - Kanada
 - ABŞ
 - Avstraliya
 - İsrail
-

Sual: Qadın və kişi bərabərliyi problemi üzrə Kompleks yanaşmanın əsas məqsədi nədir? (Çəki: 1)

- İnsanları siyasətin hazırlama prosesinin əsas mərkəzinə yönəldmək
 - Bütün hökumət layihələrinə gender perspektivinin effektiv inteqrasiya etmək
 - Bir daha vurğulamaq ki, qadın hüquqları - insan hüquqlarıdır
 - İctimai həyatın bütün sahələrinə qadın və kişilərin cəlb etmək
 - İdarəetmədə qadınların iştirakının gücləndirmək
-

Sual: Neçənci ildə BMT-nin "Pekin +5" adlı xüsusi sessiya baş tutmuşdu? (Çəki: 1)

- 2000 ildə

- 1999 ildə
 - 1998 ildə
 - 2001 ildə
 - 2002 ildə
-

Sual: 2004cü ildə qadınlara həsr edilən BMT-nin sessiyası minilliyin hansı inkişaf məqsədini qoydu? (Çəki: 1)

- qadınların imkan və hüquqlarını genişləndirmək və qadın və kişi arasında bərabərliyə çatmağa yardım etmək
 - qadınların sosial və iqtisadi ehtiyaclarını qarşılamaq üçün şərait yaratmaq
 - sosial həyatın bütün sahələrində kişilərin fəaliyyətinin aktivləşdirmək
 - kişi və qadın bərabərliyi sahəsində qəbul edilən qərarların effektivliyinin yüksəldirilməsi
 - kişi və qadınların bərabər hüquqları və imkanların həyata keçirilməsi üçün milli mexanizmləri təkmilləşdirmək
-

Sual: Kişi və qadın hüquq bərabərliyi prinsiplərinə həsr edilən Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsi necə adlanır? (Çəki: 1)

- Bərabərlik hüququ
 - Səsvermə hüququ
 - Vətəndaşların hüquq və azadlıqları
 - Bərabər hüquqlar
 - Qanunvericilik təşəbbüsü hüququ
-

Sual: Azərbaycanda tam cins bərabərliyi üçün əsas ilk şərt nədir? (Çəki: 1)

- Vətəndaş cəmiyyətinin formalaşması
 - Sosial-iqtisadi inkişafının yüksək səviyyəsi
 - Beynəlxalq konvensiyaların həyata keçirilməsi
 - Milli mexanizmin effektivliyi
 - Qadın təşkilatlarının fəal işləri
-

Sual: Azərbaycan Respublikası Prezidenti 1998ci ildə hansı Sərəncam vermişdir? (Çəki: 1)


- Azərbaycanda qadınların rolunun artırılması tədbirləri haqqında
 - Qadınların sosial təşkilatlarının inkişafı tədbirləri haqqında
 - Azərbaycan qadınlarının birinci qurultayının keçirilməsi haqqında
 - Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında
 - Qadınlar Milli Şurasının tərkibinin təsdiqi haqqında
-

Sual: Necənci ildə Azərbaycan Respublikası Prezidenti "Qadınlara dair dövlət siyasətinin həyata keçirilməsi" haqqında sərəncam verir? (Çəki: 1)

- 2000 ildə
- 2001 ildə
- 2002 ildə
- 2003 ildə

○ 2004 ildə

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: 2000ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti qadın problemləri üzrə hansı qərar qəbul etdilər? (Çəki: 1)

- qadın problemləri üzrə milli hərəkatları planı haqqında
- qadın və kişi problemlərinin həlli üzrə tədbirlər haqqında
- qadın hüquq və imkanların genişləndirilmə tədbirləri haqqında
- hər iki cinsin sosial və iqtisadi təminatı proqramı haqqında
- qadın problemləri həlli üzrə dövlət proqramının yaradılması haqqında

Sual: Qadın vəziyyətinin yaxşılaşdırması üçün olan milli mexanizmin əsas məqsədi nədir? (Çəki: 1)

- Gender problematikasının hesabatı üzrə Hökumətə dəstək olmaq
- Qadın haqların və imkanların genişləndirilməsi
- Gender statistikasını sahəsində işin təmkinləşdirilməsi
- Qadınların inkişafı üçün sosial-iqtisadi proqramların yaradılması
- Gender bərabərliyinə nail olmaq üçün gender siyasətinin həyata keçirilməsi

Sual: Tam hüquqlu vətəndaş rolu haqqında qadınlar ilk dəfə danışdılar (Çəki: 1)

- Burjua inqilab zamanı
- Sosial inqilab zamanı
- Sosialist inqilab zamanı
- Burjua-demokratik inqilab zamanı
- orta əsrlərdə

Sual: "Feminizm" anlayışı nədir? (Çəki: 1)

- Qadın hüquqları uğrunda sosial hərəkat
- Qadınların və kişilərin rolunun ictimai şüurda möhkəmləndirilməsi
- Qadın problemlərinin elmi tədqiqatı
- Qadınlar və kişilər arasında bərabərlik uğrunda mübarizə
- Qadınların hüquq və imkanların tədqiqatı

Sual: Meri Uollstonqraftın 1972ci nəşr edilən kitabı necə adlanır? (Çəki: 1)

- Qadın hüquqlarının doğrulması
- Qadın hüquqlarının təsdiqi

- Qadın hüquqlarının qəbul edilməsi
 - Qadın hüquqlarının dərk edilməsi
 - Qadın hüquqlarının Tədqiqatı
-

Sual: Qadın və Vətəndaş Hüquqları Bəyannaməsinin müəllifi kimdir? (Çəki: 1)

- Olimpe de Qoj
 - Meri Uollstonqraft
 - Simona de Bovuar
 - Abigel Adams
 - Marqaret Mid
-

Sual: Universal seçki hüququn qadınlara yayılmasına məqsədə qoymuşdular: (Çəki: 1)

- sufrajistlər
 - feministlər
 - genderistlər
 - konformistlər
 - ekzistensialistlər
-

Sual: Hansı ölkədə 1893cü ildə qadınlar seçki haqqı elde etdilər? (Çəki: 1)

- Yeni Zelandiya
 - Avstraliya
 - Danimarka
 - Rusiya
 - Azərbaycan
-

Sual: Necənci ildə Simana de Bovuarın "İkinci cins" adlı kitabı nəşr olundu? (Çəki: 1)

- 1949 ildə
 - 1948 ildə
 - 1947 ildə
 - 1946 ildə
 - 1945 ildə
-

Sual: Qadınlara həsr olunan Moris Dyuverjenin əsəri necə adlanır? (Çəki: 1)

- Qadınların siyasi rolu
 - Qadınların sosial-iqtisadi rolu
 - Qadınların Təbii fizioloji rolu
 - Qadınların ideoloji rolu
 - Qadınların ideoloji rolu
-

Sual: Hansı ölkədə fəal gender siyasəti həyata keçirilir? (Çəki: 1)

- Finlandiya
- Almaniya
- Fransa

- Birləşmiş Krallıq
 - ABŞ
-

Sual: 2006cı ildə Azərbaycan Respublikası Parlamenti tərəfindən qəbul edilən qanun necə adlanır? (Çəki: 1)

- Gender bərabərliyinin təmin edilməsi haqqında
 - Məişət zorakılığın aradan qaldırması haqqında
 - Cinsiyətə görə hüququn tapdalanması haqqında
 - Əməyin bərabər ödənişi haqqında
 - İnsan azadlığı və hüquqların qoruması haqqında
-

Sual: Hansı axımda XX əsrdə qadın hərəkatı yeni güc əldə edilir: (Çəki: 1)

- Şiddətli tələbə etirazında
 - Kütləvi ittifaqı tətillərində
 - Mütəşəkkil siyasi mitinqlərdə
 - Ağır iqtisadi böhranlarda
 - Sosial problemlərin artmasında
-

Sual: Hansı Bəyannamədə deyilir ki, "Qadın azad doğulur və elə də qalır və qanun qarşısında kişi ilə bərabər hüquqa malikdir" ? (Çəki: 1)

- Qadın və Vətəndaş Hüquqları Bəyannaməsi
 - Minilliyin Bəyannaməsi
 - BMT-nin bəyannamsində
 - İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi
 - Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması haqqında Bəyannamə
-

Sual: Azərbaycanda qadın problemləri ilə məşğul olan dövlət orqanı necə adlanır? (Çəki: 1)

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
 - Qadın Dövlət Komitəsi
 - Qadın Problemləri üzrə Dövlət Komitəsi
 - Qadın, Ailə və Demografiya işləri üzrə Komitet
 - Qadın İşlər Nazirliyi
-

Sual: 1. Nə vaxt gender anlayışı feminizm çərçivəsindən çıxdı? (Çəki: 1)

- XX əsrin 90-cı illərində
 - XX əsrin əvvəllərində
 - 1920-ci illərdə
 - 1930-cu illərdə
 - 1940-cı illərdə
-

Sual: Səhvi tapın. (Çəki: 1)

- Gender anlayışı feminizmlə əlaqələndirilir.
- Gender cinsi fərqlərin bioloji deyil, sosial xarakterini nəzərə çarptırır

- Cins insanların anatomik-bioloji xüsusiyyətlərini bildirir.
 Gender – mürəkkəb sosiomədəni konstruktur.
 XX əsrin əvvəllərində gender feminizm çərçivəsindən çıxdı

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Matriarxatın son çiçəklənmə mərhələsi nə vaxtdır? (Çəki: 1)

- Paleolit
 Mezolit
 Neolit
 Tunc
 Dəmir

Sual: Cəmiyyətin anaxaqanlıqdan ataxaqanlığa keçməsinə nə səbəb oldu? (Çəki: 1)

- Daşın kəşfi
 Alovun ram edilməsi
 Fiziki əməyin ön plana keçməsi ilə kişi məyinə ehtiyacın yaranması
 Neandertal insanın formalaşması

Sual: Matriarxatın parlaq ifadəsini tədqiqatçılar harada aşkar etdilər? (Çəki: 1)

- Hindistanda
 Çində və Yaponiyada
 Melaneziya qəbilələrində
 Antraktidada
 Tibetdə

Sual: “ Amazonkalar günü” harada bayram edilir? (Çəki: 1)

- Monoklissiya adlı yunan qəbiləsində
 Melaneziya tayfalarında
 Tibetdə
 Afrika tayfalarında
 Hindistan əyalətlərində

Sual: Yunanların məşhur ilahəsi kim idi? (Çəki: 1)

- Artemida
 Femiskira
 Efes

- Fradmon
 - Hera
-

Sual: Diodor sisiliyskiyə görə amazonkalar harada yaşayırlar? (Çəki: 1)

- Tibetdə
 - Liviyada
 - Avstriyada
 - Hindistanda
 - Romada
-

Sual: Çariçə İppolita kim idi? (Çəki: 1)

- Nizaminin qəhrəmanı
 - İsgəndərə qarşı vuruşan amazonka
 - Kappadokiya əyalətinə rəhbərlik edən qadın
 - Axillesin sevgilisi
 - Herodotun "tarix" əsərində obraz
-

Sual: Düzgün cavabı tapın (Çəki: 1)

- Qədim dövr mənbələrində kişilərin uşağın qayğısına qalması ilə bağlı hər hansı adətə rast gəlinmir
 - Bretan ata Qvadelupada ilk missioner olmuş və Karib adalarında yaşayanlar barədə ilkin məlumatları çatdırmışdır
 - Yaponiyada kavadaya rast gəlinmir
 - Tomris kappodokiya əyalətinə rəhbərlik edirdi
 - Braziliyada kuvada ilə bağlı heç bir iz yoxdur
-

Sual: Bibliyadakı Həvva Sumer mifologiyasındakı ana ilahə Ninxursaç ilə həmagenkdir fikrini kim irəli sürüb? (Çəki: 1)

- Morqan
 - Engeles
 - Iusus
 - Kramer
 - Lennan
-

Sual: Hansı din ilk olaraq kosmik politeizmi dəf edərək onu ata allahın mənəvi qanunları ilə əvəz edib? (Çəki: 1)

- İslam
 - Xristianlıq
 - İudaizm
 - Buddizm
 - Şamanizm
-

Sual: " Nigahda sevmək sevilməkdən daha böyük xoşbəxtlikdir" fikri kimə aiddir? (Çəki: 1)

- Aristotel

- Pentarx
 - Herodot
 - Manandr
 - Kramer
-

Sual: Ellinist dövüründə yunan-roma dinində universal ilahə kim idi? (Çəki: 1)

- Artemida
 - Ippolita
 - Hera
 - Tomris
 - Isida
-

Sual: Öz qardaşına ərə gedərək Misiri onunla birgə idarə edən hökmdar kim idi? (Çəki: 1)

- Hera
 - Tomris
 - Isida
 - Ippolita
 - Arsinaya
-

Sual: Aşağıdakı fikirlər kimə aiddir: “Allahın birləşdirdiyini insan ayıra bilməz”, “ Nigah iki “mən”dən bir yaratmaq cəhdidir, bu yaradanın əmridir onu pozmaq olmaz.” (Çəki: 1)

- Mariya Maqdalina
 - İsa peyğəmbər
 - Musa peyğəmbər
 - apostol Pavel
 - məhəmməd peyğəmbər
-

Sual: Vizantiya imperatoru I Yustinianın həyat yoldaşı olmuş dövürünün məşhur və istedadlı qadınlarından olan bu qadın dövlət və kilsə məsələlərindən gözəl baş çıxarır və məşğul olurdu. O kimdir? (Çəki: 1)

- İrina
 - Sofiya
 - Feodora
 - Mariya
 - Hera
-

Sual: Albaniyada ilk monastr olan Sunikedə yerləşən monastr kim tərəfindən ucaldılıb? (Çəki: 1)

- Sofiya
 - Feodorab]
 - Hera
 - İrina
 - Varazduxt
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Səhvi tapın. (Çəki: 1)

- Alban qadını haqqında V əsrə aid alban hüquq sənədlərində məlumata rast gəlinir
- Xristianlığa qədər Albaniyada yaxın qohumlar arasında kəbin qadağan idi
- VIII əsrdə alban məbədi kişiyyə yalnız V dərəcəli qohumla evlənmə icazəsi verirdi
- Alban qadınları haqqında Moisey Kalankatuyskinin əsərlərində oxumaq olar
- Şirinin obrazı “ Xəmsə”də yaradılmışdı

Sual: Səhvi tapın (Çəki: 1)

- İslam boşanmaya icazə verir
- İsa peyğəmbər boşanmanı qəbul etmirdi
- İslamda dörd qadınla evlənməyə icazə var
- “Nisa” surəsi qadınlardan bəhs edir
- İslam qadınlara iudaizmlə münasibətdə daha az hüquq verir

Sual: “ Mərifətnamə” kitabının müəllifi kimdir? (Çəki: 1)

- Bakıxanov
- Miyanəçi
- Axundov
- Saib Təbrizi
- İbrahim Həqqi

Sual: 936-cı il Vayodzor adlanan yerdə Qndevank kilsəsini kim tikdirmişdir (Çəki: 1)

- knyaz Asota
- knyagina Sumana
- Sofya
- Azərimodoxt
- Hera

Sual: Vaqandnin monastrı kim tərəfindən tikilmişdi? (Çəki: 1)

- Asota
- Sprama
- Şirin
- Sofya
- Saqanduxt

Sual: Müqəddəs Mariam kilsəsi neçənçi illərdə tikilib? (Çəki: 1)

- 500-540
 - 285-340
 - 1191-1196
 - 1450-1455
 - 1233-1237
-

Sual: Qandzasar kilsəsi və onun köməkçi tikililərini kim tikdirmişdi? (Çəki: 1)

- Sprama
 - Həsən Cəlal və xanımı Mamka
 - Arzu xatın
 - Saqanduxt
 - Şirin banu
-

Sual: Suriyada şöhrət qazanmış məşhur vaizə qadın kim idi? (Çəki: 1)

- Vəchiyyə
 - Arzu xatın
 - Sitt-əl Üləma
 - Zeynəb xatın
 - Arzu xatın
-

Sual: Qəznəvi hökmdarı Mahmuda qarşı vuruşan Reyin azyaşlı sahibəsi kim idi? (Çəki: 1)

- Xədicə xatın
 - Arzu xatın
 - Zeynəb xatın
 - Vəchiyyə xatın
 - Səyidə xatın
-

Sual: Dehli türk müsəlman dövlətinin sultanı olmuş qadın kim idi? (Çəki: 1)

- Raziyyə xatın
 - Arzu xatın
 - Vəchiyyə xatın
 - Zenəb xatın
 - Xədicə xatın
-

Sual: İslam tarixində ilk dəfə Məkkəyə Kəbə üçün örtük göndərən, eləcədə Misirdə güclü siyasi nüfuzla malik qadın kim idi? (Çəki: 1)

- Sacarat-əd Dürr
 - Səyidə xatın
 - Arzu xatın
 - Xədicə xatın
 - Zeynəb xatın
-

Sual: Monqollarda imperatorun ölümündən sonra dövləti kim idarə edirdi? (Çəki: 1)

- Imperatorun böyük oğlu
- Imperatorun dul xanımı
- Imperatorun böyük övladı
- Imperatorun böyük qızı
- Imperatorun böyük gəlini

Sual: Rusiyada ilk maliyyə islahatını kim keçirmişdir? (Çəki: 1)

- Urraka
- Yelizaveta
- Marqarita
- Olqa
- Mariya

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı fikirlər kimə aiddir? “Avropalılar nahaq türk qadınlarının çətin vəziyyətinə acıyır, çünki onlar dünyadakı bütün xanımlardan daha azaddırlar və tamamilə keyf içində ömür sürürlər”. (Çəki: 1)

- Şulqin
- Buslayev
- Yaroslav Mudrı
- Feodora
- İstambuldakı ingilis səfirinin xanımı Meri Uortli

Sual: R. Cənninqsin 1975-cı ildə çap olunmuş əsərində Kayserinin və digər türk səhərlərinin protokollarının təhlilindən nə məlum olur? (Çəki: 1)

- Qadınların boşanma iddiasının almaması
- Qeydə alınmış iddiaların 11 faizdən çoxunun qadınlar tərəfindən irəli sürülmüşüddia olması
- Qadınların heç bir mülkiyyətə sahib olmaması
- Kişilərin qadınlar üzərində bütün haqlara sahib olması

Sual: Cəlairilər taxtına sahib olmuş, adına sikkələr kəsilən qadın kim idi? (Çəki: 1)

- Xədicə xatın
- Raziyyə xatın
- Hüseyin Dendi xatın

- Məlikə Fatimə
 - Səyidə xatın
-

Sual: XV əsr Azərbaycanda məşhurlaşmış diplomat qadın kim idi? (Çəki: 1)

- Sara xatın
 - Xədicə xatın
 - Tutibikə
 - Raziyyə xatın
 - Səyidə xatın
-

Sual: Sumatra adasında olan hansı dövlət 58 il ərzində 4 sultan qadın tərəfindən idarə olunub? (Çəki: 1)

- Aqe dövləti
 - Neopalitan
 - Samara
 - Tetra
 - Sumatra
-

Sual: Kalmar ittifaqını yaradan Semiramida adını almış qadın idi? (Çəki: 1)

- I Covanka
 - Xuna
 - Qanlı Mariya
 - Marqarita
 - Izabella
-

Sual: Şotlandiyada 25 il taxtda olmuş məşhur qadın kim idi? (Çəki: 1)

- I Covanka
 - I Yelizaveta
 - Qanlı Mariya
 - Mariya Stüart
 - Izabella
-

Sual: İngiltərədə 45 il taxtda olmuş və İspaniyanı məğlub edərək öz dövlətini ən böyük dəniz dövlətinə çevirən qadın kim idi? (Çəki: 1)

- Mariya Anna
 - I İzabella
 - I Yelizaveta
 - Ulrika-Eleonara
 - Mariya Tereza
-

Sual: XV əsr Fransa tarixinin ən məşhur qadını kimdir? (Çəki: 1)

- I Mariya Tereza
- Janna Dark
- I İzabella

- Mariya Anna
 - Stüart Mariya
-

Sual: Aşağıdakı fikirlər kimə aiddir? “ İqtisadi elm əslində nədir: seçim nəzəriyyəsidir və ya insanları onlara lazım olan resurslar və inkişaf imkanları ilə təmin etmə nəzəriyyəsidir?” a) C. Nelson (Çəki: 1)

- C. Nelson
 - Bekker
 - K. Marks
 - A. Smit
 - Marşal
-

Sual: İstehsalat faktorları hansı 3 esas kateqoriyaya ayrılır? (Çəki: 1)

- Torpaq, məhsul, xammal
 - Torpaq, əmək, xidmət
 - əmək, məhsul, xidmət
 - əmək, kapital, xidmət
 - torpaq, əmək, məhsul
-

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Janna Darkı məhkəmədə hansı ittihamla asdılar (Çəki: 1)

- Vətənə xəyanətdə
 - Zinakarlıqda
 - Sehrbazlıq və cadugərlikdə
 - İnqilabı idarə etmədə
 - Satqınlıqda
-

Sual: Hansı əsr Rusiya tarixində qadın hökmranlığı əsridir? (Çəki: 1)

- XV əsr
 - XIV əsr
 - XVIII əsr
 - XX əsr
 - XVI əsr
-

Sual: Rusiya torpaqlarını genişləndirən və qadın təhsilinin əsasını qoyan hökmdar kimdir? (Çəki: 1)

- I Yekaterina
 - II Yekaterina
 - Anna
 - Sofiya
 - Mariya
-

Sual: XVIII əsrdə Rusiyada ilk dəfə Elmlər Akademiyasının prezidenti olmuş qadın kim idi? (Çəki: 1)

- Knyazeva
 - Urusova
 - Semyonova
 - Mixaylova
 - Daşkova
-

Sual: XVIII əsr Azərbaycan tarixində iz qoymuş döyüşkən ruhlu qadın kim idi? (Çəki: 1)

- Sara xatın
 - M. Gəncəvi
 - Tuti Bikə
 - Səidə xatın
 - Despinə xatın
-

Sual: Səhvi tapın (Çəki: 1)

- 1922-ci il ərəb qrafikasından latın qrafikasına keçirilmə ilə bağlı qərar verilsə də, Türkiyənin də latın qrafikasına keçidi Sovet hökumətini türklərin yaxınlığının qarşısını almaq üçün kiril əlifbasına keçmək barədə qərar qəbul etməsinə səbəb olub
 - I ümumrus qadın qurultayı 1908-ci il keçirildi
 - 1917-ci ildəki inqilabdan sonra liberal-demokratik qadın təşkilatları buraxıldı
 - Sovet hakimiyyəti qadınların cəmiyyətdəki işlərə qoşulmasının əleyhinə idi
 - 1920-ci il kommunist partiyasının mərkəzi komitəsi yanında qadın şurası təsis edildi
-

Sual: Sovet hakimiyyəti qurulandan sonrakı tədbirlərə aiddir. 1. 1908-ci il ümumrus qadın qurultayı keçirildi 2. Partkomların nəzdində qadın şöbələri yaradıldı 3. 1920-ci il KPMK-nın yanında qadın şurası təsdiq edildi 4. Qadın hərəkatı Qazaxıstandan başladı 5. 1921-ci il Azərbaycanda bitərəf qadınların I qurultayı keçirildi (Çəki: 1)

- 1,2,3
 - 1,3,4
 - 2,3,5
 - 2,3,4
 - 3,4,5
-

Sual: "Jenotdel" nedir? (Çəki: 1)

- Qadın klubları
- Qadın hərəkatı

- Partkomların nəzdində qadın şöbələri
 - Ümumrus qurultayın qərarlar
 - Rəhbərliyə ünvanlanan xüsusi dekret
-

Sual: Bakıda “ jenotdel” müdirlərinin ilk iclası nə vaxt oldu? (Çəki: 1)

- 1904
 - 1925
 - 1947
 - 1921
 - 1985
-

Sual: Səhvi tapın (Çəki: 1)

- Azərbaycanın bitərəf qadınların birinci qurultayı 1921-ci il keçirildi
 - Azərbaycanın birtərəf qadınlarının birinci qurultayında 1188 nümayəndədən 815-i Bakını, 373-ü isə qəzaları təmsil edirdi
 - I qurultay “Şərqi bütün qadınlarına” müraciət qəbul edildi
 - Kənd təsərrüfatında işləyənlərin 37%-i qadın idi
 - II qurultay 1925-ci il keçirildi
-

Sual: Azərbaycanın bitərəf qadınlarının II qurultayı nə vaxt keçirildi? (Çəki: 1)

- 1920
 - 1937
 - 1957
 - 1988
 - 2000
-

Sual: Qadınların III qurultayı nə vaxt keçirildi? (Çəki: 1)

- 1921
 - 1957
 - 1965
 - 1967
 - 2008
-

Sual: Azərbaycanda qadın şuraları nə vaxt yaradıldı? (Çəki: 1)

- 1940-cı illərdə
 - 1910-cu illərdə
 - 1960-cı illərdə
 - 1980-ci illərdə
 - 1920-ci illərdə
-

Sual: Sovet dövründə elmin feminləşməsinin II dalğası nə vaxta təsadüf edir? (Çəki: 1)

- 20-ci illərə
- 30-cu illərə

- 40-cı illərə
 50-ci illərə
 60-ci illərə

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: iqtisadiyyatın seçim nəzəriyyəsi kimi müəyyənləşdirilməsi ideyası kimə aiddir? (Çəki: 1)

- Bekker
 Nelson
 Robbina
 Marşal
 Marks

Sual: iqtisadiyyatın maddi rifahların nəzəriyyəsi kimi müəyyənləşdirilməsi ideyası fikri kimə aiddir? (Çəki: 1)

- Marşal
 Smit
 Robbina
 Marks
 Nelson

Sual: Gender rollarına görə qadın əməyinə daxildir: 1. Ev işi 2. Uşaqlara qayğı 3. Məcburi əmək 4. Ailə təsərrüfatına qarışmama (Çəki: 1)

- 1,2
 1,3
 1,3,4
 1,2,4
 3,4

Sual: İqtisadiyyatın təşkilinin iki əsas sistemi hansıdır? 1. Bazar kapitalist sistemi 2. Sosialist qarışıq sistem 3. əmrana sistem 4. sasiyal-kapitalizm (Çəki: 1)

- 1,3
 1,2
 2,3
 1,4
 2,4
-

Sual: ABŞ və əksər demokratik ölkələr hansı iqtisadi sistemə malikdir (Çəki: 1)

- əmrənə
 - sosialist
 - planlı iqtisadiyyat
 - bazar kapitalist
 - qarışıq
-

Sual: Hansı dövlət əmrənə iqtisadiyyata malik idi? (Çəki: 1)

- ABŞ
 - Fransa
 - SSRİ
 - Almaniya
 - BB
-

Sual: XIX əsrdə hansı dövlət 100% li bazar iqtisadiyyatına malik olmağa yaxın idi? (Çəki: 1)

- ABŞ
 - Çin
 - Fransa
 - İngiltərə
 - Çili
-

Sual: Əmrənə iqtisadiyyatın ən görkəmli tədqiqatçısı kim olmuşdur? (Çəki: 1)

- Marşal
 - Robbina
 - Smit
 - Marks
 - Lenin
-

Sual: Azərbaycanda qadınların sayca çoxluq təşkil etdiyi "qadın" peşə sahələrinə aiddir? 1. Səhiyyə 2. İqtisadiyyat 3. Hərb 4. Mədəniyyət (Çəki: 1)

- 1,4
 - 2,4
 - 2,3
 - 1,3
 - 3,4
-

Sual: Azərbaycanda qadınların sayca çoxluq təşkil etdiyi "qadın" peşə sahələrinə aiddir? 1. Təhsil 2. İncəsənət 3. İqtisadiyyat 4. Sosial sığorta (Çəki: 1)

- 1,3,4
 - 1,2,3
 - 2,3,4
 - 2,3
 - 1,3,4
-

Sual: "Gender bərabərliyinin təminatları haqqında " Azərbaycan Respublikasının qanunun əsas məqsədi nədir (Çəki: 1)

- Qadınların sosial həyata cəlb etmək
- Qadın hüquqlarını qorumaq
- Cinsi mənsubiyyətinə görə ayrışeçkiliyi bütün formalarını aradan qaldırmaq
- Qadınları zoraçılıqdan müdafiə etmək
- Ailə münasibətlərini tənzimləmək

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: "Gender bərabərliyinin təminatı haqqında" Azərbaycan Respublikasının qanununa görə, gender nədir? (Çəki: 1)

- İctimai həyatın bütün sferalarında kişi və qadın münasibətlərinin sosial cəhəti
- Kişi və qadınların hüquq bərabərliyi
- İnsan hüquqlarının həyata kişirilməsində bərabər şərait və imkanlar
- Sosial proses
- Eqlitarlıq

Sual: "Gender bərabərliyinin təminatı haqqında" Azərbaycan Respublikasının qanununa görə, gender bərabərliyi nədir? (Çəki: 1)

- İctimai həyatın bütün sferalarında kişi və qadın münasibətlərinin sosial cəhəti
- Qadın və kişilərin hüquq bərabərliyi və hüquqların həyata keçirilməsində bərabər imkanlar
- Sosial proses
- Eqlitarlıq
- Dövlət siyasəti

Sual: "Gender bərabərliyinin təminatı haqqında" Azərbaycan Respublikasının qanununa görə, aşağıdakılardan hansı ayrışeçkilik sayılır: (Çəki: 1)

- fərqli əmək haqqı
- işə qəbulda fərqlər
- dövlət qulluğuna qəbulda fərqlər
- fərqli pensiya və nigah yaşı
- fərqli iş şəraiti

Sual: "Gender bərabərliyinin təminatı haqqında" Azərbaycan Respublikasının qanununa görə hansılar ayrışeçkilik hesab olunur? 1. fərqli əmək haqqı 2. fərqli

pensiya və nigah yaşı 3. həqiqi hərbi xidmətə çağırış 4. fərqli işə qəbul 5. cəzaçəkmə müəssisələrində fərqli şərait (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 2,3,5
 - 1,3,5
 - 2,4,5
-

Sual: Səhvi tapın. (Çəki: 1)

- a) İşəgötürən cinsindən asılı olmayaraq işçilərə eyni intizam tədbiri tətbiq etməlidir
 - Qadın və kişilərin bərabər təhsil hüququ var
 - Qadın və kişilərin siyasi partiyaların fəaliyyətində bərabər iştirak hüququna malikdirlər
 - Yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsi yol verilmir
 - Kişi və qadınlar üçün cəzaçəkmə müəssisələrin də eyni şərait yaradılmalıdır
-

Sual: 45. Azərbaycanda qızlar və oğlanlar üçün nigah yaşı neçədir? (Çəki: 1)

- Qız-17, oğlan-18
 - Qız-16,oğlan-17
 - Qız-18, oğlan-19
 - Qız-18, oğlan-18
 - Qız-18, oğlan-20
-

Sual: Azərbaycan Respublikasının konstitusiyasının neçənci maddəsi nigah (Çəki: 1)

- 25
 - 34
 - 35
 - 26
 - 21
-

Sual: Nigah hüququ ilə bağlı səhvi tapın (Çəki: 1)

- Konstitusiyanın 34-cü maddəsi nigah hüququna həsr olunub
 - Azərbaycanda qızlar və oğlanlar üçün nigah yaşı 18dir
 - Nigah könüllü razılıq əsasında bağlanılır
 - ər və arvadın hüquqları bərabərdir
 - dövlət çoxuşaqlı ailələrə yardım göstərir
-

Sual: səhvi tapın. (Çəki: 1)

- Nigah hüququ 34-cü maddədədir
 - Nigah könüllü razılıq əsasında bağlanılır
 - ər və arvadın hüquqları bərabər deyil
 - dövlət çoxuşaqlı ailələrə yardım göstərir
 - qızlar üçün nigah yaşı 18, oğlanlar üçün 19dur
-

Sual: Gender bərabərliyinin təminatı haqqında” Azərbaycan Respublikasının qanuna görə bərabər imkanlar dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- İctimai həyatın bütün sahələrində kişi və qadın münasibətlərinin sosial cəhəti
- İnsan hüquqlarının həyata keçirilməsində qadın və kişilər üçün yaradılan bərabər şərait və imkanlar
- Qadın və kişilərin hüquq bərabərliyi və onları həyata keçirməklə bərabər imkanlar
- Dövlət siyasəti
- eqalitarlıq

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qadınlar haqqında ayrı-seçkiliyin bütün formalarının ləğvinə dair BMT-nin konsepsiyasının 1-ci maddəsi hansı anlayışa aydınlıq gətirir? (Çəki: 1)

- qadın hüquqları
- ayrıseçkilik
- gender
- qadın
- bərabərlik

Sual: Neçə faiz qadının ümumiyyətlə peşəsi yoxdur? (Çəki: 1)

- 40%
- 25%
- 50%
- 15%
- 10%

Sual: Qadınlar idarə edənlərin neçə faizini təşkil edir (Çəki: 1)

- 50%
- 70%
- 10%
- 20%
- 47%

Sual: Qadınlar köməkçi xidmət heyətinin neçə faizini təşkil edir (Çəki: 1)

- 50%
- 47%
- 30%

- 90%
 80%
-

Sual: Qadınlar mütəxəssislərinin neçə faizini təşkil edirlər? (Çəki: 1)

- 50%
 65%
 80%
 25%
 47%
-

Sual: İşəgötürən tərəfindən ayrışeçkilik modeli kim tərəfindən təklif olunub? (Çəki: 1)

- A.Smit
 Rikardo
 Bekker
 Marks
 Nelson
-

Sual: “İşəgötürən nə qədər ayrı-seçkiliyə meyli olarsa, ayrı-seçkiliyə yol verən firmalarda bir o qədər də kişilərin və qadınların əmək haqqını ödənilməsində fərqlər olacaq” – bu hansı ayrışeçkilik nəzəriyyəsinə aiddir? (Çəki: 1)

- işəgötürən tərəfindən ayrışeçkilik
 istehlakçı tərəfindən ayrışeçkilik
 işçi tərəfindən ayrışeçkilik
 hamısına aiddir
-

Sual: Aşağıdakı fikirlər kimə aiddir: “ailə- ümumi qəbul edilmiş anlayışda qan qohumluğu və ya niğah əlaqələri ilə bizim bağlı olduğumuz bütün adamlardır” (Çəki: 1)

- Marks
 Louson və Herrod
 Karl Marks və Engels
 Smit
 Rikardo
-

Sual: Nyuklear ailə nədir? (Çəki: 1)

- ər və arvad cütüyü – övladlıqlı
 valiyedirlərindən biri övladı ilə
 ər, arvad, övlad/ya övladlıqlı, ər və arvadın valideyinləri
 sadə ailə
 mürəkkəb ailə
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	11
Maksimal faiz	11

Sual: Sosioloqlar hansı ailənin universal hesab edir? (Çəki: 1)

- natamam nuklear ailəni
- nuklear ailə
- mürekkəb ailə
- sadə ailə
- hec bir ailə universal deyil

Sual: Mirdoka görə, ailənin hansı funksiyaları var? (Çəki: 1)

- cinsi, sosial, tərbiyəvi, iqtisadi
- sosial, reproduktiv, cinsi, iqtisadi
- sosial, tərbiyəvi, iqtisadi, cinsi
- cinsi, reproduktiv, tərbiyəvi, iqtisadi
- sosial, tərbiyəvi, iqtisadi, hüquqi

Sual: Monoqam ailə nədi? (Çəki: 1)

- qrup niqah
- bir neçə qadın və bir kişi
- bir qadın və bir neçə kişi
- bir kişi və bir qadın
- tək valideyin

Sual: Poligamiya harada mövcuddur (Çəki: 1)

- İslam ölkələrində
- Tibetdə
- Afrikada
- Avropada
- Amerikada

Sual: Ömürlük və boşanmanı mümkün hesab edən ailə tipi hansı ailə növünə aiddir? (Çəki: 1)

- qrup niqahı
- monoqam
- poliandriya
- poliqamiya
- hec birinə

Sual: Ailəni möhkəmləndirən hansı 3 dəyər mövcuddur? (Çəki: 1)

- əxlaq, hüquq, ədalət
- qanun, əxlaq, hüquq
- qanun, ədalət, hüquq

- hüquq, əxlaq, haqq
 - qanun, haqq, əxlaq
-

Sual: Gender kontraktı anlayışını elmi dövriyyəyə kim daxil edib? (Çəki: 1)

- İngilislər
 - ABŞ feministləri
 - Ərəblər
 - Skandinaviya feminist tədqiqatçıları
 - Fransız lingvistləri
-

Sual: ÜST-ün məlumatına əsasən hər il dünyada nə qədər insan zorakılıqdan ölür? (Çəki: 1)

- 2 milyon
 - 1 milyon
 - 2 , 5 milyon
 - 300000
 - 1,6 milyon
-

Sual: BMT tərəfindən “qadınlara münasibətdə zorakılıqla mübarizə günü “ hansı gün elan edilib? (Çəki: 1)

- 1 mart
 - 8 mart
 - 30 dekabr
 - 25 noyabr
 - 25 yanvar
-

Sual: . BMT Baş assambleyasının qadınlara münasibətlərdə zorakılığın ləğvi barədə deklarasiyası nə vaxt qəbul edilib? (Çəki: 1)

- 1948
 - 1967
 - 2003
 - 1997
 - 1993
-

Sual: Kim hesab edir ki, boşanma ümumiyyətlə mənasızdır və həmişə münasibətləri tənzimləmək olar? (Çəki: 1)

- T.Parsons
 - Karl Vitaker
 - Smit
 - Kerbert
 - Maslou
-

BÖLMƏ: 0802

Ad

0802

Suallardan

7

Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Gender nedir? (Çəki: 1)

- Cins və gender anlayışlarını fərqləndirən müasir sosial elm.
 - Müxtəlif sosial qrupların cəmiyyətdə qeyri- bərabər imkanlara və davamlı fərqlərə malik olması ilə müşayiət olunan sosial quruluşun xarakteristikası.
 - Qadınlar və kişilər arasında bioloji fərqlərin sosial mənada verilməsi və sosial təsnifat vasitəsi kimi tətbiq edilməsi prosesidir.
 - İnsanın öz mədəniyyəti çərçivəsində mövcud olan "qadınlıq" və "kişilik" tərifini qəbul etməsidir.
 - Gender fərqləri və qender strasifikasiyasına sosial bəraət qazandıran ideyalar sistemidir
-

Sual: Eqlitarlıq nədir? (Çəki: 1)

- gender analizi
 - Gender axını
 - gender bərabərliyi
 - gender antropologiyası
 - gender bərabərsizliyi
-

Sual: BMT-nin qadınların vəziyyətinə həsr olunmuş III Ümumdünya konfransı nə vaxt və harada keçirilib? (Çəki: 1)

- Nayrobi 1985
 - Pekin 1985
 - Nayrobi 1988
 - Pekin 1995
 - Rabat 1985
-

Sual: BMT-nin qadınların vəziyyətinə həsr olunmuş IV Ümumdünya konfransı ne vaxt və harada keçirilib? (Çəki: 1)

- Nayrobi 1985
 - Pekin 1985
 - Rabat 1985
 - Pekin 1997
 - Pekin 1995
-

Sual: Gender bərabərsizliyi anlayışı daha çox harada istifadə olunur? (Çəki: 1)

- Psixologiyada
- sosiologiyada
- tarixdə
- Fenemenalogiyada

Tibbdə

Sual: Eqlitarlığın mərhələlər sxemi harada düzgün əks olunub? (Çəki: 1)

- bərabərlik-hüquq bərabərliyi-hüquq və imkanların bərabərliyi-hüquq və özünüqiymətləndirmə.
- hüquq bərabərliyi-bərabərlik-imkanların bərabərliyi
- hüquq bərabərliyi-özünü qiymətləndirmə-hüquq və imkanların bərabərliyi-bərabərlik
- Bərabərlik-hüquq bərabərliyi-özünüqiymətləndirmə-hüquq və imkanların bərabərliyi
- Bərabərlik-Özünü qiymətləndirmə-hüquq bərabərliyi
-

Sual: Gender və gender araşdırmaları terminini hansı sahə ilə əlaqələndirir və praktik olaraq onunla eyniləşdirirlər? (Çəki: 1)

- sosiologiya
- gender axını
- feminizm
- eqalitarizm
- gender bərabərliyi.
-

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Gender tədqiqatların əsasında nə kimi anlayışlar dayanıb ? (Çəki: 1)

- gender
- cins
- nəsil
- rol
- norma
-

Sual: "Gender" nə deməkdir? (Çəki: 1)

- sosial cins
- bioloji cins
- fizioloji cins
- anatomik cins
- qarışıq cins
-

Sual: İnsanın sosial vəzifələrin bölüşdürülməsinə nə təsir edir? (Çəki: 1)

- mädennyät
 - əxlaq
 - etika
 - hüquq
 - din
-

Sual: Kim ilk dəfə "gender" terminini istifadə edib? (Çəki: 1)

- amerika feminisləri
 - inglis
 - fransız dilçiləri
 - alman
 - rus simvolistləri
-

Sual: İlk növbədə gender görünüşü nə ilə bağlı idi? (Çəki: 1)

- Müasir cəmiyyətin fəlsəfi tənqidi ilə
 - Feminist nəzəriyyəsinin inkişafı ilə
 - Fundamental tədqiqatı ilə
 - Cins əsasında ayrı-seçkilik ilə
 - Qadın hərəkatının inkişafı ilə
-

Sual: Bu sözlər hansı sosioloqa məxsusdur: "Gender – kişilər və qadınlar arasında fiziki fərq deil, lakin kişilik və qadınlıq sosial yaradılmış xüsusiyyətdir"? (Çəki: 1)

- E.Giddens
 - J.S.Mil
 - M.Fuko
 - E.Qross
 - M.Kimmel
-

Sual: Gender tədqiqatı nəyi göstərir (Çəki: 1)

- Əlaqələr, proseslərin və problemlərin bütün kompleksinin öyrənilməsi
 - Gender öyrənilməsinə kompleks yanaşma
 - Qadınların Araşdırma ayrı-seçkilik
 - Kişilər və qadınlar arasında münaqişənin təhlili
 - İnsan hüquqlarına riayət problemlərinin öyrənilməsi
-

Sual: Gender ayrı-seçkilik – nədir: (Çəki: 1)

- cinsi əsaslı Ayrı-seçkiliy
 - Dini ayrı-seçkiliy
 - sosial mənşəyi Ayrı-seçkiliy
 - milli azlıqlara mənsub Ayrı-seçkiliy
 - Əmlakın əsasında ayrı-seçkiliy
-

Sual: "gender rolu" kateqoriyası nə izah edir? (Çəki: 1)

- Sosial gözlənti

- Siyasi fəaliyyət
 - cinsi bölgü
 - Sosial davranış
 - Status mövqeyi
-

Sual: Hansı ildə Azərbaycan Respublikasında "Azərbaycanda Gender İnkişafı" layihəsi fəal işinə başlayıb ? (Çəki: 1)

- 1997
 - 1998
 - 1996
 - 1995
 - 1994
-

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bu sözlərin müəllifi kimdir: "Siyasi həyat başlanir onda, nə vaxt ki insanlar dövlətdə görülər razılığ və ya narazılığ əmsalının öz həyat ehtiyacini»? (Çəki: 1)

- R.Dal
 - M.Düverje
 - J.Lorber
 - İ.Kant
 - M.Veber
-

Sual: Status vurğulayan fəaliyyətin tənzimləyən qaydaları arasında xüsusi yer ayrilir: (Çəki: 1)

- hüquq
 - əxlaq
 - zorakilik
 - hakimiyyət
 - səlahiyyət
-

Sual: . siyasi fəaliyyətin ən mühüm xarakteriki nə təsvir edir? (Çəki: 1)

- Münaqişə və harmoniya
 - Kompromis və barışmazlıq
 - mübarizə və əməkdaşlıq
 - toqquşma və sabitlik
 - Qarşıdurma və qarşılıqlı anlaşma
-

Sual: Hansi siyasətə gender siyasəti aiddir? (Çəki: 1)

- Daxili
 - Xarici
 - Beynəlxalq
 - Regional
 - Yerli
-

Sual: Hansi sosial siyasət səmərəli hesab olunur? (Çəki: 1)

- Nəzərə xüsusi maraqları, qabiliyyət və onun üzvlərinin ehtiyaclarını alan
 - Nəzərə sosial müdafiəyə ehtiyacı olan insanların ehtiyaclarını nəzərə alan
 - Nəzərə əhalinin aşağı təbəqələrinin tələblərini alan
 - Nəzərə cəmiyyətin ən yüksək səviyyədə tələblərinə alan
 - Nəzərə xüsusi sosial qrupların maraqlarını nəzərə alan
-

Sual: "Gender - Sosial tikinti və ya bioloji vacib" hesabatın müəllifi kimdir? (Çəki: 1)

- Babeta Fransiz
 - Olimpiya De Quj
 - Marqaret Mid
 - Geyl Rubin
 - Meri Yolstounkraft
-

Sual: Kim ilk dəfə gender şəxsiyyəti ilə əlaqədar problemlərin müalicəsi üçün dünyada ilk klinikasını təməlini qoyub? (Çəki: 1)

- Jon Mani
 - Jon Xopkins
 - Milon Daymond
 - Ulyam Rayner
 - Keyt Millet
-

Sual: Kişi və qadın cəmiyyətlərin maraqlarını təsir siyasətinin xüsusiyyəti nədir? (Çəki: 1)

- Konkret tarixi
 - İctimai-siyasi
 - Sosial-iqtisadi
 - Fəlsəfi və ideoloji
 - Mədəniyyət
-

Sual: Siyasətini müəyyən edən amil gender bərabərliyi məsələsi ilə bağlı qanunvericiliyinə aiddir? (Çəki: 1)

- İnstitusional
 - Sosial
 - ideoloji
 - Hüquqi
 - İqtisadi
-

Sual: Paternalistik siyasət hansı Dövlət gender siyasətin səviyyəsinə aiddir (Çəki: 1)

- birinci
- İkinci
- Üçüncü
- Dördüncü
- beşinci

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Gender haqqında səhv fikir hansıdır? (Çəki: 1)

- Termin öz kökünü ingilis-dilli ədəbiyyatdan alır.
- Cins anlayışı ilə sıx əlaqədədir.
- Gender sosial cins olaraq fərqlərin bioloji deyil, sosial xarakterini nəzərə çarpdırır
- gender sosial cins olaraq bioloji fərqləri öyrənir.
- Gender feminizmlə sıx əlaqədədir.

Sual: Azıx mağarasında qadının alt çənə sümüyü nə vaxt tapılmışdır? (Çəki: 1)

- 1982
- 1968
- 1970
- 1868

Sual: Anaxaqanlıq nə vaxt yaranıb? (Çəki: 1)

- alt paleolit
- orta paleolit
- üst paleolit
- mezolit
- neolit

Sual: Matriarxatın, ana hüququnun təhlili ilə məşğul olan amerika etnologu kimdir? (Çəki: 1)

- J.F.Lennan
 - Bahoven
 - Makkobi
 - Morqan
 - Foynbi
-

Sual: Matriarxatın, ana hüququnun təhlili ilə məşğul olan şotland hüquq tədqiqatçısı kimdir? (Çəki: 1)

- Bahoven
 - J.F.Mak-Lennan
 - Makkobi
 - Foynbi
 - Quinçi
-

Sual: Poliandriya nədir? (Çəki: 1)

- gender axını
 - çoxərlik
 - çoxarvadlılıq
 - monoqom ailə
 - eqalitarlıq
-

Sual: Matriarxatın, ana hüququnun tədqiqi ilə məşğul olan isveçrə hüquq tarixçisi kimdir? (Çəki: 1)

- Bahoven
 - J.F.Mak-Lennan
 - Makkobi
 - Foynbi
 - Quinçi
-

Sual: Amazonkalar kimlərdir? (Çəki: 1)

- poliandriyanın mövcud olan ərazilərdə yaşayan tayfalar
 - cəngavər qadınlar
 - barbar tayfalar
 - massaget qəbilələri
 - monoqom ailə nümayəndələri
-

Sual: Skif dilində amazonkalar necə adlanır? (Çəki: 1)

- poliandriklər
 - massogetlər
 - kuvada
 - zorpata
 - barbarlar
-

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dövlət gender siyasətinin hansı növü kişilər və qadınlar arasında ailə və cəmiyyətdə funksiyaları bölgüsü konsepsiyasına əsaslanan siyasətini tətbiq edir? (Çəki: 1)

- Patriarx
 - konservativ
 - Liberal
 - bərabərlikçi
 - Matriarx
-

Sual: Kim "kişi ailə başçısını və qadın evdar ənənəvi model", cəmiyyətin patriarxal modelini adlandırır? (Çəki: 1)

- B.Pfau-Effinger
 - V.Brayson
 - Z.Zdravosmislova
 - Y.Tyemkina
 - S.Ayvazova
-

Sual: Hansi dövr üçün patriarxal siyasət növü xarakterikdir (Çəki: 1)

- 20-ci əsrin kapitalizmin ilk yarısı üçün.
 - 19-cu əsrin kapitalizm ikinci yarısı üçün.
 - 20-ci əsrin sosializm ilk yarısı üçün.
 - 20-ci əsrin sosializm ikinci yarısı üçün
 - Sovet dövrü
-

Sual: Babacan siyasəti – hansı siyasətdir: (Çəki: 1)

- Qadınlara qarşı Dövlət mühafizəkarlıq
 - Qadın və cəmiyyətdə kişilərin rolu haqqında Mühafizəkar patriarxal növü
 - ixtisaslı əməyə qadınları cəlb edilməsi
 - İctimai və özəl sahələrdə kişi və qadınlar üçün hüquq və imkanlarının uyğunlaşdırmaq
 - Hökumət hərəkət qadınların ehtiyaclarını həll etmək üçün
-

Sual: Hansi Sovet dövrünə paternalistik siyasət xarakterikdir (Çəki: 1)

- 1917-1991
 - 1918-1992
 - 1916-1990
 - 1919-1992
 - 1920-1993
-

Sual: "Sovet versiyası" modelini qadın məsələlərinin həlli nədir? (Çəki: 1)

- Analıq ilə professional iş birləşməsi
- Ev ilə iş anası birləşməsi

- Karyera artımı ilə ev təsərrüfatlarının birləşməsi
 - Uşaq böyütmənin üçün ev təsərrüfatlarının birləşməsi
 - Reproduktiv məhsuldar və ailə rolları birləşməsi
-

Sual: Hansi dövrdə iyearxiya patriarxatının gender əlaqələrin liberal modelinə dəyişib? (Çəki: 1)

- 20-ci əsrin ikinci yarısı
 - 20-ci əsrin birinci yarısı.
 - 19-cu əsrin ikinci yarısı.
 - 20-ci əsrin ortası -. 20 əsrin axırı
 - 20-ci əsrin sonu -. 21 əvvəli
-

Sual: Gender siyasətinin Liberal növü - bu siyasət əsasında: (Çəki: 1)

- Gender əlaqələrin liberal modeli
 - Gender münasibətlərin klassik modeli
 - Cinslərin hüquq bərabərliyi dövlət tanınması haqqında
 - İnsan və qadın arasında funksiyaları ayrılması haqqında anlayış
 - müxtəlif sistem Baxışların gender bərabərliyi problemləri
-

Sual: liberal növün gender siyasəti ilə xarakterizə olunur: (Çəki: 1)

- Tam ödənişli iş qadınların inteqrasiyası
 - Qadınların sosial müdafiəsi dövlət sisteminin yaradılması
 - İctimai istehsalın qadınların artması
 - Ana və evdar qadın rolları qadınlar üçün təhsil təlim yaratmaq
 - Analıq, yetişdirmənin və Ev Yapımı birləşməsi
-

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dövlət siyasətinin liberal növü nümunə bir model kimi xidmət edə bilər: (Çəki: 1)

- Böyük Britaniya
 - ABŞ
 - Fransa
 - Almaniya
 - İsveç
-

Sual: Gender bərabərliyi üçün vahid yanaşma nədir (Çəki: 1)

- Bütün siyasəti və proqramlarına gender bərabərliyinin gücləndirilməsi aktiv siyasət
 - Qadın və kişilərin sosial problemlərinin həllinə kompleks yanaşma
 - İctimai və siyasi həyatın bütün sahələrində qadın və kişilərin inteqrasiya siyasəti
 - Real bərabərliyinə nail olmaq üçün yeni iş yolları
 - obyektiv ictimai siyasət Kişilər və qadınlar üçün
-

Sual: Dövlətin aktiv gender siyasəti- (Çəki: 1)

- Qadınların və kişilərin maraqlarına hədəf olan Siyasət
 - Qadınlara birbaşa ünvanlanan siyasət
 - Siyasət daxilində qadınlara qarşı dövlət mühafizəkarlığı
 - kişilər və qadınlar arasında funksiyaları ayrılması konsepsiyasına əsaslanan siyasət
 - böyük sosial-demoqratik qrup kimi qadınların maraqlarını qoruyan siyasət
-

Sual: Dövlətin egalitar siyasəti genderin hansı modelinə aiddir? (Çəki: 1)

- iki ailə başçısı-iki evdar
 - iki ailə başçısı və İctimai uşaq
 - Kişi ailə başçısı - qadın evdar qadın
 - Kişi ailə başçısı - qadın qismən evdar
 - kişi qismən ailə başçısı - qadın işçi ana
-

Sual: Gender bərabərliyi siyasətinin ən mühüm texnologiyalardan biri istifadə edir: (Çəki: 1)

- Gender təhlili
 - Gender ekspertizası
 - Gender Araşdırmalar
 - Gender Statistika
 - gender ölçüsü
-

Sual: Gender təhlili nə deməkdir? (Çəki: 1)

- Test siyasətində gender fərqi etibarlı məlumatların toplanması prosesi
 - Bu və ya digər qərarların dair dövlət siyasətinin təsirinin qiymətləndirilməsi
 - Siyasət qərarlarının təsirlərini proqnozlaşdırılması prosesi
 - Kişilərin və qadınların statusu rolları sosial proqramların təsiri
 - Gender bərabərliyi üzrə dövlət siyasətinin meyarların izahatı
-

Sual: Gender təhlili tətbiqi praktikasında imkan verir: (Çəki: 1)

- Bərabərlik kompleks yanaşması
 - Kişilər və qadınlar maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün kompleks yanaşması
 - Gender kompleks yanaşması
 - Gender simmetriya nail olmaq üçün kompleks yanaşması
 - Qadın və kişilərin vəziyyəti vəzifələrin təmzinləməsinin kompleks yanaşması
-

Sual: Gender statistika – nədir: (Çəki: 1)

- Sosial və iqtisadi fəaliyyətin bütün sahələrində kişi və qadınların statusu haqqında Statistika
 - Kişilər və qadınlar arasında vəziyyəti haqqında məlumat
 - Kişilərin və qadınların təhsil və səhiyyə Faktlar və rəqəmlər
 - Kişilər və qadınlar üçün hüquq və imkanlar hörmət haqqında Mesaj
 - Gender bərabərliyi sahəsində dövlət fəaliyyəti haqqında statistik məlumatlar
-

Sual: Neçənci ildən etibarən Azərbaycanda gender statistikasına tərtib və çap edilmişdir? (Çəki: 1)

- 1998
 - 1997
 - 1996
 - 1995
 - 1999
-

Sual: Azərbaycanda gender statistika toplusunun adı nədir? (Çəki: 1)

- Azərbaycanda Qadınlar və kişilərin statistikasını
 - Azərbaycanda Kişilər və qadınlar
 - Azərbaycanda qadınların və kişilərin sayı
 - Azərbaycanda kişi və qadınların vəziyyətinə Statistika
 - Azərbaycan qadınlar və kişilər haqqında məlumat
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Azərbaycanda amazonkalarla bağlı təsvirlərə harada rast gəlinir? (Çəki: 1)

- Azıx mağarasında
 - Qazaxın Damcılı mağarasında
 - Qobustan
 - Naxçıvan
 - Daşsalahlıda
-

Sual: " Ana hüququ" əsərində kim qadınlar-amazonkalar haqqında yazmışdır? (Çəki: 1)

- Bahoven
- Makkobi
- Foynbi

- Jaklin
 - Strabon
-

Sual: Nizaminin hansı poemasında qadınlar haqqında rəvayət öz əksini tapıb? (Çəki: 1)

- "Sirlər xəzinəsi"
 - "Xosrov və Şirin"
 - "Leyli və Məcnun"
 - "Yeddi Gözəl"
 - "İsgəndərnamə"
-

Sual: Nüşabə N.Gəncəvinin hansı poemasının qəhrəmanıdır? (Çəki: 1)

- "Sirlər xəzinəsi"
 - "Xosrov və Şirin"
 - "Leyli və Məcnun"
 - "Leyli və Məcnun"
 - "İsgəndərnamə"
-

Sual: Kuvada nədir? (Çəki: 1)

- arvadı ana olmağa hazırlaşan kişini yataq rejimində olmağa məcbur edən adət
 - polandriya sözünün sinonimi.
 - amazonkalar haqqında rəvayətlərin məcmusu
 - matriarxat dövrünün qadınları
 - patriarxat sözünün əvəzi
-

Sual: Mif nedir? (Çəki: 1)

- bəşəriyyətin nisbətən aşağı inkişaf mərhələsində ictimai şüurun formalarından biri
 - amazonkalar haqqında ideyalar toplusu
 - qədim dövrdə insanları araşdıran elm
 - xronoloji ardıcılıq
 - gender problemi
-

Sual: Massagetlərin çariçası kimdir? (Çəki: 1)

- Sprama
 - Pentesilyan
 - Artemida
 - Tomris
 - Fedra
-

Sual: Hansı mif müharibə dövründə iki hökmdarın gender münasibətlərinə işıq salır? (Çəki: 1)

- "İsgəndərnamə"
- "Tomris"

- "Axilles"
 - "Heraklın qoçaqlığı"
 - "Yeddi Güzəl"
-

Sual: Pater nədir? (Çəki: 1)

- Latinca ana deməkdir
 - Yunanca ata deməkdir
 - Latinca ata deməkdir
 - İvrit dilində ana deməkdir
 - Yunanca ana deməkdir
-

Sual: İkinci monoteist din hansıdır? (Çəki: 1)

- iudaizm
 - induizm
 - xristianlıq
 - buddizm
 - İslam
-

Sual: Hansı məktəbin nümayəndələri qadın,yaxud kişi,azad insan,yaxud qul,yunan yaxud barbar olmasından asılı olmayaraq bütün insanların mənəvi bərabərliyindən danışır? (Çəki: 1)

- biherviositlər
 - stoizm
 - ellinizm
 - amazonomaxiya
 - iudaizm
-

Sual: I əsrdə Şərqdə qadınların qəlbine yol açan hansı din yarandı? (Çəki: 1)

- İslam
 - xristianlıq
 - iudaizm
 - buddizm
 - induizm
-

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Siyasət sahəsində gender analiz üsulu həyata keçirilməsi sürəti və səmərəliliyinin müəyyən edir? (Çəki: 1)

- Ölkə rəhbərliyinin siyasi iradəsi
 - Yeri və siyasi elitanın rolu
 - Siyasi partiyaların və ictimai təşkilatların səlahiyyəti
 - Qanunvericilik fəaliyyəti
 - Qeyri-hökumət təşkilatlarının fəaliyyəti
-

Sual: Gender bərabərliyinə nail olmaq üçün ən vacib vasitələrdən biri nədir? (Çəki: 1)

- Təhsil
 - Elm
 - İncəsənət
 - İdman
 - hüquq
-

Sual: Gender yanaşması" nədir? (Çəki: 1)

- Gender bərabərliyi təşviq etmək üçün bir strategiya
 - Gender bərabərliyi Taktikası
 - Gender statistikas
 - Toplanmış məlumatların gender təhlili
 - Siyasi sahədə Gender fərqləri
-

Sual: İnkişafında irəliləyiş üçün Proqram Məqsədləri üçün mərkəzi rol verilir: (Çəki: 1)

- Gender bərabərliyi
 - Gender İdentliyi
 - Gender Araşdırmalar
 - Gender texnologiyaları
 - Gender fərqləndirmə
-

Sual: Nə zaman Sosial-iqtisadi siyasət effektiv olur? (Çəki: 1)

- Əgər nəzərə xüsusi maraqları, imkanları və onun üzvlərinin ehtiyaclarını alınır
 - Siz nəzərə maraqlarının xüsusiyyətləri və xüsusi sosial qrupların ehtiyaclarını alsaq
 - İqtisadi qərarlar əhalinin sosial ehtiyacları ilə üst-üstə düşür
 - Onun həyata keçirilməsi üçün bir mexanizm inkişafı ilə müşayiət varsa
 - Əgər qəbul qanunlar kifayət qədər haqlı və effektiv olur
-

Sual: Sosial qiymətləndirmənin məqsədi nədir: (Çəki: 1)

- Əmək bazarı və həyat standartları üzrə qanun layihəsinin təsirinin qiymətləndirilməsi
- Bütün səviyyələrdə dövlət büdcəsi haqqında qanun layihəsinin təsirinin qiymətləndirilməsi
- Təsərrüfat subyektlərinin mövcudluğu iqtisadi və maliyyə şəraitinin dəyişdirilməsi haqqında qanun layihəsinin təsirinin qiymətləndirilməsi

- B d c  sistemine proqnozlaşdırılan dəyişikliklər haqqında qanun layihəsinin təsirinin qiymətləndirilməsi
- Kişilər və qadınlar maliyyə vəziyyəti haqqında qanun layihəsinin təsirinin qiymətləndirilməsi
-

Sual: Siyasət  haliy  qarşı olan hansı prinsipl  qurulur? ( eki: 1)

- G lir  sulu il 
- M nf at edilməsi  sulu il 
- Artıqlıq almaq  c n metod
-  suluna g r  n tic ləri  ld 
- Xidm t almaq  c n metod
-

Sual: Gender h ssas siyas ti – n dir: ( eki: 1)

- Cinsl r arasınd   h miyy tli gender  laq l rin  evirm k  c n  alışan bir siyas t
- Kişilər və qadınlar arasınd   laq l r gender yanaşmanı dəyişməy   alışan siyas t
- Kişi və qadınların sosial statusu m qayis  etmək ist y n siyas t
-  lk nin gender siyas tinin t kmill şdirilməsi  c n  alışan bir siyas t
- [yeni cavab]
-

Sual: Hansı ild  "Az rbaycan Respublikasının sosial-iqtisadi inkişafını s r tl ndirm k t dbirl ri haqqında" prezident f rmanı il  q bul edilib? - 2003 ( eki: 1)

- 2003
- 2004
- 2005
- 2006
- 2007
-

Sual: Gender b dcəsi - n dir: ( eki: 1)

- İctimai m hasibat m asir idar etm   sulları t tbiq axtarısız t r find n f rqli maraqları prinsipi t cr b 
- D vl t b dc sinin n z r  alaraq kişi və qadınların ehtiyacları və t l bl ri
- D vl t b dc sinə kişilər və qadınlar  c n g lir və x rcl ri  sasa alan
- Maliyy  v  m vcud biznes subyektl rinin iqtisadi v ziyy ti
- H quqlarının m dafiası v  kişil rin v  qadınların maliyy  v ziyy tinin yaxşılaşdırılması
-

B LM : 1101

Ad	1101
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar t�qdim etmək	1 %

Sual: Gender büdcəsi nədir? : (Çəki: 1)

- müasir idarəetmə texnologiyasının cinsiyətə görə fərdi maraqların nəzərə alma prinsipinin dövlət praktikasına tətbiqi
 - qadın və kişilərin ehtiyac və sorğuların nəzərə alan dövlət büdcəsi
 - dövlət büdcəsində qeyd edilən qadın və kişilərin gəlir və xərcləri
 - mövcud sahibkarlıq subyektlərinin maliyyə vəziyyəti
 - hüquqlarının müdafiəsi və kişilərin və qadınların maliyyə vəziyyətinin yaxşılaşdırılması
-

Sual: Gender büdcələşmənin ilk cəhdi harada həyata keçirilib: (Çəki: 1)

- Avstraliyada
 - Cənubi Afrikada
 - ABŞda
 - Kanadada
 - Böyük Britaniyada
-

Sual: Neçənci ildə Kanadada gender büdcəsinin təhlili həyata keçməyə başladı? (Çəki: 1)

- 1995 ildə
 - 1994 ildə
 - 1993 ildə
 - 1996 ildə
 - 1997 ildə
-

Sual: ABŞ-da qəbul edilən gender büdcəsi: (Çəki: 1)

- mülki cəmiyyətin təşəbbüsü
 - hökumətin təşəbbüsü
 - Qadın Siyasəti Tədqiqatı İnstitutunun təşəbbüsü
 - Qadın təşkilatlarının təşəbbüsü
 - Nümayəndələr Palatasının təşəbbüsü
-

Sual: Neçənci ildə Azərbaycan Respublikasında "Büdcə sistemi haqqında" qanun qəbul edilib? (Çəki: 1)

- 2002 ildə
 - 2003 ildə.
 - 2004 ildə
 - 2005 ildə
 - 2006 ildə
-

Sual: «Bizim məqsədimiz ondan ibarətdir ki, iqtisadi inkişafı ölkənin hər bir vətəndaşı, hər ailəsi öz üzərində hiss etsin »- sözlərin müəllifi kimdir?: (Çəki: 1)

- İ.Əliyev
- H.Əliyev

- R.Mehdiyev
 - N.Əliyev
 - Ə.Həsənov
-

Sual: Hansı məqsədnən eqalitar siyasətin realizasiyasında gender ekspertizasının həyata keçirilməsi faydalı idi? (Çəki: 1)

- Hər iki cins üçün qanun və qərarların nəticələrinin etibarlı proqnoz üçün
 - Kişi və qadınların sosial vəziyyətinin yaxşılaşdırılması üçün
 - Cins bərabərliyi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün
 - Kişilər və qadınların ehtiyaclarına maksimum baxılması üçün şərait yaratmaq
 - Hər iki cinsin iş və təhsilə əlçatanlığını təmin etmək üçün
-

Sual: Gender ekspertizası nədir? (Çəki: 1)

- Kişilərin və qadınların həyat və yaradıcılıq şəraitlərinə müxtəlif siyasətlərin təsirlərinin təhlili
 - Kişilər və qadınların əmək bazarının vəziyyətinə qəbul edilən qərarların təsirinin qiymətləndirilməsi
 - Hər iki cinsin sosial və əmək hüquqlarının əməl olunmasının tədqiqi
 - Kişi və qadınların rifahının yaxşılaşdırılması üçün proqnozlaşdırılan dəyişikliklərin təsirinin tədqiqi
 - Kişilər və qadınların dəyişən maliyyə və iqtisadi şərtləri ilə əlaqədar qəbul edilən qanunların uyğunluğu
-

Sual: Gender ekspertizası nəyə yönəldilmiş təhlil dir? (Çəki: 1)

- Sosial cinsdən asılı olmayaraq, hər bir vətəndaşın hüquq və imkanların bərabərliyinə riayət etməyə
 - Qadınların yaşayış və əmək şəraitin yaxşılaşdırılmasına
 - inzibati idarəetmə fəaliyyətində cinslərin bərabərliyinə nail olmağa
 - Cinslərin bərabərliyi sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə
 - Kişilərin yaşayış, məişət və əmək şəraitinin təmin edilməsinə
-

Sual: Gender ekspertizasının məqsədi nədir? (Çəki: 1)

- gender bərabərliyi
 - gender nəzərə alınması
 - gender təbəqələnməsi
 - gender uyğunluğu
 - gender hüquqların tapdalanması
-

Sual: Gender ekspertizanın mövzusu nədir?: (Çəki: 1)

- cinslər arasında bir və ya digər hüquq münasibətləri sahəsinin nizamlanmasında dövlət mexanizmlərin effektivliyi
- hər iki cinsin ehtiyaclarından asılı olaraq qəbul edilən dövlət qərarlarının obyektivliyi
- qanunları qəbul edərkən qadın və kişilərin sosial və əmək şəraitlərinə nəzərə alınması
- cinslərin bərabərliyinə dair qəbul edilən proqram və qərarların intensivliyi

qadın və kişi arasında münasibətlərin hüquqi tənzimlənməsinin qanunauyğunluğu

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Gender ekspertizasının prosedurası neçə mərhələdən ibarətdir? (Çəki: 1)

- on
- doqquz
- səkkiz
- yeddi
- altı

Sual: Gender ekspertizasının neçənci mərhələsində qadın hüquqların qoruma metodlarının təhlili həyata keçirilir? (Çəki: 1)

- beşincisində
- dördüncüsündə
- üçüncüsündə
- ikincisində
- birincisində

Sual: Gender ekspertizasının bağlandığı halda nə etmək lazımdır? (Çəki: 1)

- dövlət orqanlarına tövsiyyə və təkliflər vermək
- qəbul edilən qərarlar haqqında nəticə almaq və rəy bildirmək
- qanunvericiliyin gələcəkdə təkmilləşdirilməsi üçün təkliflər ifadə etmək
- qadın və kişilərin marağına cavab verən proqramların qəbul edilməsində dövlət orqanlarının istiqamətini təyin etmək
- fəaliyyət göstərən qanunvericilikdə gender bərabərliyinin genişləndirilməsi üçün tədbirlər görmək

Sual: Gender bərabərliyinin təminatı haqqında " Azərbaycan Respublikası qanunvericiliyin neçənci maddəsində bütün qəbul edilən qanunların, hüquq və normativ aktların gender ekspertizasının həyata keçirilməsi zəruri olduğu deyilir? (Çəki: 1)

- beşincisində
- altıncısında
- yeddincisində
- səkkizincisində
- doqquzuncusunda

Sual: İnsan hüquqları konsepsiyasının inkişafı və beynəlxalq standartlar səviyyəsinə qaldırmaq nədir? (Çəki: 1)

- Sivilizasiyanın əsas nailiyyətlərindən biri
 - Tarixi əhəmiyyət kəsb edən qərar
 - Beynəlxalq prinsiplər və normalar yaradılması və inkişafı
 - Vətəndaşların yaşayış və iş şəraitlərin yaxşılaşdırılması
 - İnsan hüquq və azadlıqlarının ümumi anlayış
-

Sual: İnsan hüquqları aşağıdakılardır: (Çəki: 1)

- insanın yaşadığı hər hansı bir cəmiyyətdə münasibətdə yaranan problemlərin praktiki həlli və müzakirə çıxışı
 - cəmiyyəti qorumalı olan bir sıra şəxsiyyətin hüquq və azadlıqları
 - dövlətin idarə olunmasında iştirak etmək imkanlarından biri
 - insanın hər addımını tənzimləyən coxsaylı göstərişlər və məhdudiyətlər
 - cəmiyyətdə şəxsiyyətin əsas hüquq və azadlıqların təminatı və qoruması
-

Sual: Hansı hüquq mülki (şəxsi) insan hüquqlarına aiddir? (Çəki: 1)

- Hərəkət etmək və yaşayış yeri seçimində azadlığı hüququ
 - Vətəndaşlıq hüququ
 - Xüsusi mülkiyyət hüququ
 - Sağlam ətraf mühit hüququ
 - Layiqli yaşayış şəraiti hüququ
-

Sual: Hansı sənəd Beynəlxalq İnsan Hüquqları haqqında Qanun Layihəsinə daxildir? (Çəki: 1)

- İnsan Hüquqları Bəyannaməsi
 - XXİci əsr üzrə Ali Təhsil haqqında Ümümdünya Bəyannaməsi: səfər və praktik tədbirlər
 - Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması haqqında Bəyannamə
 - Demokratiyanın əsas meyarı kimi sayılan kişi və qadın arasında bərabərliyi haqqında Bəyannamə
 - İnsan və Vətəndaş hüquqları haqqında Bəyannamə
-

Sual: İnsan hüquqları konsepsiyasının hansı əsas bölməsinə qadın hüquqları daxildir? (Çəki: 1)

- üçüncüsündə
 - birincisində
 - ikincisində
 - dördüncüsündə
 - beşincisində
-

Sual: Neçənci ildə Olimpiya de Quj öz Qadın və Vətəndaş Hüquqları Bəyannaməsi nəşr etdi? (Çəki: 1)

- 1791 ildə

- 1792 ildə
- 1793 ildə
- 1794 ildə
- 1795 ildə

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hansı ölkədə 1968ci ildə kişi parlament üzvləri qadınlara seçki hüququnun verilməsi üçün səs verdilər? (Çəki: 1)

- İsveçrə
- Kanada
- ABŞ
- Fransa
- SSSR

Sual: İnsan Hüquqları Bəyannaməsi neçənci ildə qəbul edilmişdi (Çəki: 1)

- 1948 ildə
- 1949 ildə
- 1950 ildə
- 1951 ildə
- 1952 ildə

Sual: Avropa insan hüquqları üzrə regional sənəd necə adlanır? (Çəki: 1)

- İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiya
- Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya
- Kişilər və qadın işçilər üçün bərabər rəftar və bərabər imkanlar haqqında Konvensiya
- Qadınların Siyasi Hüquqları haqqında Konvensiya
- Eyni dəyər daşıyan əməyə görə kişi və qadınların bərabər mükafatlandırılması haqqında Konvensiya

Sual: Verilən kateqoriyalardan hansı 80ci illərin sonunda zəmin və insan hüquqlarının mahiyyəti kimi "azadlıq" və "bərabərlik" kateqoriyalarla eyni sıraya qoyulmuşdu? (Çəki: 1)

- ədalət
- imkan
- inkişaf

- hüquq bərabərliyi
 - fəaliyyət
-

Sual: 1993cü ildə İnsan Hüquqları üzrə Ümumdünya Konfransında qəbul edilən sənəd necə adlanır? (Çəki: 1)

- Vyana Bəyannaməsi və Fəaliyyət Proqramı
 - Pekin Bəyannaməsi və Fəaliyyət Platformu
 - Demokratiyanın əsas meyar kimi olan qadınlar və kişilər arasında bərabərlik haqqında İstanbul Bəyannaməsi
 - Ümid verici Naybron Strategiyaları
 - Qadın və kişi arasında bərabərlik probleminə Strasburq kompleks yanaşması
-

Sual: Neçənci il Beynəlxalq qadınlar ili kimi elan edilmişdi? (Çəki: 1)

- 1975 il
 - 1976 il
 - 1977 il
 - 1978 il
 - 1979 il
-

Sual: Onların vəziyyətlərinin yaxşılaşdırılması üçün dünya üzrə səyləri yaradan yeni bir dövrün başlanğıcı olan Qadınlar vəziyyəti üzrə Ümumdünya Konfrans harada keçirilmişdir? (Çəki: 1)

- Meksiko
 - Kopenhagen
 - Nairobi
 - Pekin
 - Nyu-York
-

Sual: Hansı şüarı altında Qadınların ongünlüyü(1985- 1976) elan edilmişdi? (Çəki: 1)

- Bərabərlik, inkişaf və sülh
 - Azadlıq, bərabərlik, ədalət
 - Hüquq, azadlıq, imkan
 - İnkişaf, bərabərlik, iştirak
 - Ayrı-seçkiliyin aradan qaldırılması və bərabərlik
-

Sual: Neçənci Qadınlar vəziyyəti üzrə Ümumdünya Konfransında gender bərabərliyi hərəkatı əsl dünya təsdiqini aldı? (Çəki: 1)

- üçüncüsündə
 - birincisində
 - ikincisində
 - dördüncüsündə
 - beşincisində
-

Sual: Qadın vəziyyəti haqqında dördüncü Ümumdünya Konfransında qəbul edilən sənədlərdə əsas dəyişiklik nə oldu? - əsas diqqəti elə qadınlardan cins

konsepsiyasına yönəldilməsinin zəruri olduğunu dərk edilməsi - milli səviyyədə bərabərliyə çatmaq üçün bir sıra tədbirlər -qadına zəmanət verilən hüquqların və onların istifadə etmə qabiliyyətində uyğunsuzluq faktının yaradılması -ümumdünya dialoq yolu ilə qadınların vəziyyətinin yaxşılaşdırılması imkanının yaradılması məqsədi - bütün dünyada sülhün möhkəmləndirilməsində qadınların qatqısının təsdiqi (Çəki: 1)

- əsas diqqəti elə qadınlardan cins konsepsiyasına yönəldilməsinin zəruri olduğunu dərk edilməsi
- milli səviyyədə bərabərliyə çatmaq üçün bir sıra tədbirlər
- qadına zəmanət verilən hüquqların və onların istifadə etmə qabiliyyətində uyğunsuzluq faktının yaradılması
- ümumdünya dialoq yolu ilə qadınların vəziyyətinin yaxşılaşdırılması imkanının yaradılması məqsədi
- bütün dünyada sülhün möhkəmləndirilməsində qadınların qatqısının təsdiqi

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qadın vəziyyətlərini yaxşılaşdırması üzrə Fəaliyyət Platformu və Pekin Bəyannaməsi neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- 1995 ildə
- 1996 ildə
- 1997 ildə
- 1998 ildə
- 1994 ildə

Sual: Gender mainstreaming» nə deməkdir? (Çəki: 1)

- Qadın və kişi bərabərliyi problemi üzrə Kompleks yanaşma
- Qadınların vəziyyətinin yaxşılaşdırılması problemi üzrə Kompleks yanaşma
- Kompleks Ümumdünya fəaliyyət planı
- Qadınlara qarşı ayrı-seçkilinin bütün formalarının aradan qaldırılması üzrə Kompleks yanaşma
- Qadınlara qarşı zorakılıq aradan qaldırılması üzrə Kompleks yanaşma

Sual: Hansi ölkənin iş təcrübəsi ilə qadın və kişi cinsləri bərabərliyi problemləri üzrə Kompleks yanaşma bizi tanış edir? (Çəki: 1)

- İsveç
- Kanada
- ABŞ
- Avstraliya

İsrail

Sual: Qadın və kişi bərabərliyi problemi üzrə Kompleks yanaşmanın əsas məqsədi nədir? (Çəki: 1)

- insanları siyasətin hazırlama prosesinin əsas mərkəzinə yönəldmək
 - Bütün hökumət layihələrinə gender perspektivinin effektiv inteqrasiya etmək
 - Bir daha vurğulamaq ki, qadın hüquqları - insan hüquqlarıdır
 - İctimai həyatın bütün sahələrinə qadın və kişilərin cəlb etmək
 - İdarəetmədə qadınların iştirakının gücləndirmək
-

Sual: Neçənci ildə BMT-nin "Pekin +5" adlı xüsusi sessiya baş tutmuşdu? (Çəki: 1)

- 2000 ildə
 - 1999 ildə
 - 1998 ildə
 - 2001 ildə
 - 2002 ildə
-

Sual: 2004cü ildə qadınlara həsr edilən BMT-nin sessiyası minilliyin hansı inkişaf məqsədini qoydu? (Çəki: 1)

- qadınların imkan və hüquqlarını genişləndirmək və qadın və kişi arasında bərabərliyə çatmağa yardım etmək
 - qadınların sosial və iqtisadi ehtiyaclarını qarşılamaq üçün şərait yaratmaq
 - sosial həyatın bütün sahələrində kişilərin fəaliyyətinin aktivləşdirmək
 - kişi və qadın bərabərliyi sahəsində qəbul edilən qərarların effektivliyinin yüksəldirilməsi
 - kişi və qadınların bərabər hüquqları və imkanların həyata keçirilməsi üçün milli mexanizmləri təkmilləşdirmək
-

Sual: Kişi və qadın hüquq bərabərliyi prinsiplərinə həsr edilən Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsi necə adlanır? (Çəki: 1)

- Bərabərlik hüququ
 - Səsvermə hüququ
 - Vətəndaşların hüquq və azadlıqları
 - Bərabər hüquqlar
 - Qanunvericilik təşəbbüsü hüququ
-

Sual: Azərbaycanda tam cins bərabərliyi üçün əsas ilk şərt nədir? (Çəki: 1)

- Vətəndaş cəmiyyətinin formalaşması
 - Sosial-iqtisadi inkişafının yüksək səviyyəsi
 - Beynəlxalq konvensiyaların həyata keçirilməsi
 - Milli mexanizmin effektivliyi
 - Qadın təşkilatlarının fəal işləri
-

Sual: Azərbaycan Respublikası Prezidenti 1998ci ildə hansı Sərəncam vermişdir? (Çəki: 1)

- Azərbaycanca qadınların rolunun artırılması tədbirləri haqqında
 - Qadınların sosial təşkilatlarının inkişafı tədbirləri haqqında
 - Azərbaycan qadınlarının birinci qurultayının keçirilməsi haqqında
 - Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında
 - Qadınlar Milli Şurasının tərkibinin təsdiqi haqqında
-

Sual: Necənci ildə Azərbaycan Respublikası Prezidenti "Qadınlara dair dövlət siyasətinin həyata keçirilməsi" haqqında sərəncam verir? (Çəki: 1)

- 2000 ildə
 - 2001 ildə
 - 2002 ildə
 - 2003 ildə
 - 2004 ildə
-

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: 2000ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti qadın problemləri üzrə hansı qərar qəbul etdilər? (Çəki: 1)

- qadın problemləri üzrə milli hərəkətləri planı haqqında
 - qadın və kişi problemlərinin həlli üzrə tədbirlər haqqında
 - qadın hüquq və imkanların genişləndirilmə tədbirləri haqqında
 - hər iki cinsin sosial və iqtisadi təminatı proqramı haqqında
 - qadın problemləri həlli üzrə dövlət proqramının yaradılması haqqında
-

Sual: Qadın vəziyyətinin yaxşılaşdırılması üçün olan milli mexanizmin əsas məqsədi nədir? (Çəki: 1)

- Gender problematikasının hesabatı üzrə Hökumətə dəstək olmaq
 - Qadın haqqının və imkanların genişləndirilməsi
 - Gender statistikasını sahəsində işin təmkinləşdirilməsi
 - Qadınların inkişafı üçün sosial-iqtisadi proqramların yaradılması
 - Gender bərabərliyinə nail olmaq üçün gender siyasətinin həyata keçirilməsi
-

Sual: Tam hüquqlu vətəndaş rolu haqqında qadınlar ilk dəfə danışdılar (Çəki: 1)

- Burjua inqilab zamanı
- Sosial inqilab zamanı
- Sosialist inqilab zamanı
- Burjua-demokratik inqilab zamanı
- Orta əsrlərdə

Sual: "Feminizm" anlayışı nədir? (Çəki: 1)

- Qadın hüquqları uğrunda sosial hərəkət
 - Qadınların və kişilərin rolunun ictimai şüurda möhkəmləndirilməsi
 - Qadın problemlərinin elmi tədqiqatı
 - Qadınlar və kişilər arasında bərabərlik uğrunda mübarizə
 - Qadınların hüquq və imkanların tədqiqatı
-

Sual: Meri Uollstonqraftın 1972ci nəşr edilən kitabı necə adlanır? (Çəki: 1)

- Qadın hüquqlarının doğrulması
 - Qadın hüquqlarının təsdiqi
 - Qadın hüquqlarının qəbul edilməsi
 - Qadın hüquqlarının dərk edilməsi
 - Qadın hüquqlarının Tədqiqatı
-

Sual: Qadın və Vətəndaş Hüquqları Bəyannaməsinin müəllifi kimdir? (Çəki: 1)

- Olimpe de Qoj
 - Meri Uollstonqraft
 - Simona de Bovuar
 - Abigel Adams
 - Marqaret Mid
-

Sual: Universal seçki hüququn qadınlara yayılmasına məqsədə qoymuşdular: (Çəki: 1)

- sufrajistlər
 - feministlər
 - genderistlər
 - konformistlər
 - ekzistensialistlər
-

Sual: Hansı ölkədə 1893cü ildə qadınlar seçki haqqı elde etdilər? (Çəki: 1)

- Yeni Zelandiya
 - Avstraliya
 - Danimarka
 - Rusiya
 - Azərbaycan
-

Sual: Necənci ildə Simana de Bovuarın "İkinci cins" adlı kitabı nəşr olundu? (Çəki: 1)

- 1949 ildə
 - 1948 ildə
 - 1947 ildə
 - 1946 ildə
 - 1945 ildə
-

Sual: Qadınlara həsr olunan Moris Dyuverjenin əsəri necə adlanır? (Çəki: 1)

- Qadınlara siyasi rolu
 - Qadınlara sosial-iqtisadi rolu
 - Qadınlara Təbii fizioloji rolu
 - Qadınlara ideoloji rolu
 - Qadınlara ideoloji rolu
-

Sual: Hansı ölkədə fəal gender siyasəti həyata keçirilir? (Çəki: 1)

- Finlandiya
 - Almaniya
 - Fransa
 - Birləşmiş Krallıq
 - ABŞ
-

Sual: 2006cı ildə Azərbaycan Respublikası Parlamenti tərəfindən qəbul edilən qanun necə adlanır? (Çəki: 1)

- Gender bərabərliyinin təmin edilməsi haqqında
 - Məişət zorakılığın aradan qaldırılması haqqında
 - Cinsiyətə görə hüququn tapdalanması haqqında
 - Əməyin bərabər ödənişi haqqında
 - İnsan azadlığı və hüquqların qorunması haqqında
-

Sual: Hansı axımda XX əsrdə qadın hərəkatı yeni güc əldə edilir: (Çəki: 1)

- Şiddətli tələbə etirazında
 - Kütləvi ittifaqı tətilərində
 - Mütəşəkkil siyasi mitinqlərdə
 - Ağır iqtisadi böhranlarda
 - Sosial problemlərin artmasında
-

Sual: Hansı Bəyannamədə deyilir ki, "Qadın azad doğulur və elə də qalır və qanun qarşısında kişi ilə bərabər hüquqa malikdir" ? (Çəki: 1)

- Qadın və Vətəndaş Hüquqları Bəyannaməsi
 - Minilliyin Bəyannaməsi
 - BMT-nin bəyannaməsində
 - İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi
 - Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması haqqında Bəyannamə
-

Sual: Azərbaycanda qadın problemləri ilə məşğul olan dövlət orqanı necə adlanır? (Çəki: 1)

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
 - Qadın Dövlət Komitəsi
 - Qadın Problemləri üzrə Dövlət Komitəsi
 - Qadın, Ailə və Demografiya işləri üzrə Komitet
 - Qadın İşlər Nazirliyi
-

Sual: 1. Nə vaxt gender anlayışı feminizm çərçivəsindən çıxdı? (Çəki: 1)

- XX əsrin 90-cı illərində
 - XX əsrin əvvəllərində
 - 1920-ci illərdə
 - 1930-cu illərdə
 - 1940-cı illərdə
-

Sual: Səhvi tapın. (Çəki: 1)

- Gender anlayışı feminizmlə əlaqələndirilir.
 - Gender cinsi fərqlərin bioloji deyil, sosial xarakterini nəzərə çarptırır
 - Cins insanların anatomik-bioloji xüsusiyyətlərini bildirir.
 - Gender – mürəkkəb sosiomədəni konstruktur.
 - XX əsrin əvvəllərində gender feminizm çərçivəsindən çıxdı
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Matriarxatın son çiçəklənmə mərhələsi nə vaxtdır? (Çəki: 1)

- Paleolit
 - Mezolit
 - Neolit
 - Tunc
 - Dəmir
-

Sual: Cəmiyyətin anaxaqanlıqdan ataxaqanlığa keçməsinə nə səbəb oldu? (Çəki: 1)

- Daşın kəşfi
 - Alovun ram edilməsi
 - Fiziki əməyin ön plana keçməsi ilə kişi məyinə ehtiyacın yaranması
 - Neandertal insanın formalaşması
-

Sual: Matriarxatın parlaq ifadəsini tədqiqatçılar harada aşkar etdilər? (Çəki: 1)

- Hindistanda
 - Çində və Yaponiyada
 - Melaneziya qəbilələrində
 - Antraktidada
 - Tibetdə
-

Sual: " Amazonkalar günü" harada bayram edilir? (Çəki: 1)

- Monoklissiya adlı yunan qəbiləsində
 - Melaneziya tayfalarında
 - Tibetdə
 - Afrika tayfalarında
 - Hindistan əyalətlərində
-

Sual: Yunanların məşhur ilahəsi kim idi? (Çəki: 1)

- Artemida
 - Femiskira
 - Efes
 - Fradmon
 - Hera
-

Sual: Diodor sisiliyskiyə görə amazonkalar harada yaşayırlar? (Çəki: 1)

- Tibetdə
 - Liviyada
 - Avstriyada
 - Hindistanda
 - Romada
-

Sual: Çariçə İppolita kim idi? (Çəki: 1)

- Nizaminin qəhrəmanı
 - İsgəndərə qarşı vuruşan amazonka
 - Kappadokiya əyalətinə rəhbərlik edən qadın
 - Axillesin sevgilisi
 - Herodotun "tarix" əsərində obraz
-

Sual: Düzgün cavabı tapın (Çəki: 1)

- Qədim dövr mənbələrində kişilərin uşağın qayğısına qalması ilə bağlı hər hansı adətə rast gəlinmir
 - Bretan ata Qvadelupada ilk missioner olmuş və Karib adalarında yaşayanlar barədə ilkin məlumatları çatdırmışdır
 - Yaponiyada kuvadaya rast gəlinmir
 - Tomris kappodokiya əyalətinə rəhbərlik edirdi
 - Braziliyada kuvada ilə bağlı heç bir iz yoxdur
-

Sual: Bibliyadakı Həvva Sumer mifologiyasındakı ana ilahə Ninxursaç ilə həmagəngdir fikrini kim irəli sürüb? (Çəki: 1)

- Morqan
 - Engeles
 - Iusus
 - Kramer
 - Lennan
-

Sual: Hansı din ilk olaraq kosmik politeizmi dəf edərək onu ata allahın mənəvi qanunları ilə əvəz edib? (Çəki: 1)

- İslam
 - Xristianlıq
 - İudaizm
 - Buddizm
 - Şamanizm
-

Sual: “ Nigahda sevmək sevilməkdən daha böyük xoşbəxtlikdir” fikri kimə aiddir? (Çəki: 1)

- Aristotel
 - Pentarx
 - Herodot
 - Manandr
 - Kramer
-

Sual: Ellinist dövründə yunan-roma dinində universal ilahə kim idi? (Çəki: 1)

- Artemida
 - Ippolita
 - Hera
 - Tomris
 - Isida
-

Sual: Öz qardaşına ərə gedərək Misiri onunla birgə idarə edən hökmdar kim idi? (Çəki: 1)

- Hera
 - Tomris
 - Isida
 - Ippolita
 - Arsinaya
-

Sual: Aşağıdakı fikirlər kimə aiddir: “Allahın birləşdirdiyini insan ayıra bilməz”, “ Nigah iki “mən”dən bir yaratmaq cəhdidir, bu yaradanın əmridir onu pozmaq olmaz.” (Çəki: 1)

- Mariya Maqdalina
 - İsa peyğəmbər
 - Musa peyğəmbər
 - apostol Pavel
 - məhəmməd peyğəmbər
-

Sual: Vizantiya imperatoru I Yustinianın həyat yoldaşı olmuş dövrünün məşhur və istedadlı qadınlarından olan bu qadın dövlət və kilsə məsələlərindən gözəl baş çıxarırdı və məşğul olurdu. O kimdir? (Çəki: 1)


- Irina
- Sofiya

- Feodora
 Mariya
 Hera
-

Sual: Albaniyada ilk monastr olan Sunikedə yerləşən monastr kim tərəfindən ucaldılıb? (Çəki: 1)

- Sofiya
 Feodorab]
 Hera
 Irina
 Varazduxt
-

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Səhvi tapın. (Çəki: 1)

- Alban qadını haqqında V əsrə aid alban hüquq sənədlərində məlumata rast gəlinir
 Xristianlığa qədər Albaniyada yaxın qohumlar arasında kəbin qadağan idi
 VIII əsrdə alban məbədi kişiyə yalnız V dərəcəli qohumla evlənmə icazəsi verirdi
 Alban qadınları haqqında Moisey Kalankatuyskinin əsərlərində oxumaq olar
 Şirinin obrazı “ Xəmsə”də yaradılmışdı
-

Sual: Səhvi tapın (Çəki: 1)

- İslam boşanmaya icazə verir
 İsa peyğəmbər boşanmanı qəbul etmirdi
 İslamda dörd qadınla evlənməyə icazə var
 “Nisa” surəsi qadınlardan bəhs edir
 İslam qadınlara iudaizmlə münasibətdə daha az hüquq verir
-

Sual: “ Mərifətnamə” kitabının müəllifi kimdir? (Çəki: 1)

- Bakıxanov
 Miyanəçi
 Axundov
 Saib Təbrizi
 İbrahim Həqqi
-

Sual: 936-cı il Vayodzor adlanan yerdə Qndevank kilsəsini kim tikdirmişdir (Çəki: 1)

- knyaz Asota
 - knyagina Sumana
 - Sofya
 - Azərimodoxt
 - Hera
-

Sual: Vaqandnin monastrı kim tərəfindən tikilmişdi? (Çəki: 1)

- Asota
 - Sprama
 - Şirin
 - Sofya
 - Saqanduxt
-

Sual: Müqəddəs Mariam kilsəsi neçənçi illərdə tikilib? (Çəki: 1)

- 500-540
 - 285-340
 - 1191-1196
 - 1450-1455
 - 1233-1237
-

Sual: Qandzasar kilsəsi və onun köməkçi tikililərini kim tikdirmişdi? (Çəki: 1)

- Sprama
 - Həsən Cəlal və xanımı Mamka
 - Arzu xatın
 - Saqanduxt
 - Şirin banu
-

Sual: Suriyada şöhrət qazanmış məşhur vaizə qadın kim idi? (Çəki: 1)

- Vəchiyyə
 - Arzu xatın
 - Sitt-əl Üləma
 - Zeynəb xatın
 - Arzu xatın
-

Sual: Qəznəvi hökmdarı Mahmuda qarşı vuruşan Reyin azyaşlı sahibəsi kim idi? (Çəki: 1)

- Xədicə xatın
 - Arzu xatın
 - Zeynəb xatın
 - Vəchiyyə xatın
 - Səyidə xatın
-

Sual: Dehli türk müsəlman dövlətinin sultanı olmuş qadın kim idi? (Çəki: 1)

- Raziyyə xatın

- Arzu xatın
 - Vəchiyyə xatın
 - Zenəb xatın
 - Xədicə xatın
-

Sual: İslam tarixində ilk dəfə Məkkəyə Kəbə üçün örtük göndərən, eləcədə Misirdə güclü siyasi nüfuzə malik qadın kim idi? (Çəki: 1)

- Sacarat-əd Dürr
 - Səyidə xatın
 - Arzu xatın
 - Xədicə xatın
 - Zeynəb xatın
-

Sual: Monqollarda imperatorun ölümündən sonra dövləti kim idarə edirdi? (Çəki: 1)

- Imperatorun böyük oğlu
 - Imperatorun dul xanımı
 - Imperatorun böyük övladı
 - Imperatorun böyük qızı
 - Imperatorun böyük gəlini
-

Sual: Rusiyada ilk maliyyə islahatını kim keçirmişdir? (Çəki: 1)

- Urraka
 - Yelizaveta
 - Marqarita
 - Olqa
 - Mariya
-

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı fikirlər kimə aiddir? “Avropalılar nəhaq türk qadınlarının çətin vəziyyətinə acıyır, çünki onlar dünyadakı bütün xanımlardan daha azadırlar və tamamilə keyf içində ömür sürürlər”. (Çəki: 1)

- Şulqin
 - Buslayev
 - Yaroslav Mudrı
 - Feodora
 - İstambuldakı ingilis səfirinin xanımı Meri Uortli
-

Sual: R. Cənninqşin 1975-cı ildə çap olunmuş əsərində Kayserinin və digər türk səhərlərinin protokollarının təhlilindən nə məlum olur? (Çəki: 1)

- Qadınların boşanma iddiasının almaması
 - Qeydə alınmış iddiaların 11 faizdən çoxunun qadınlar tərəfindən irəli sürülmüşüddia olması
 - Qadınların heç bir mülkiyyətə sahib olmaması
 - Kişilərin qadınlar üzərində bütün haqlara sahib olması
-

Sual: Cəlairilər taxtına sahib olmuş, adına sikkələr kəsilən qadın kim idi? (Çəki: 1)

- Xədicə xatın
 - Raziyyə xatın
 - Hüseyn Dendi xatın
 - Məlikə Fatimə
 - Səyidə xatın
-

Sual: XV əsr Azərbaycanda məşhurlaşmış diplomat qadın kim idi? (Çəki: 1)

- Sara xatın
 - Xədicə xatın
 - Tutibikə
 - Raziyyə xatın
 - Səyidə xatın
-

Sual: Sumatra adasında olan hansı dövlət 58 il ərzində 4 sultan qadın tərəfindən idarə olunub? (Çəki: 1)

- Aqe dövləti
 - Neopalitan
 - Samara
 - Tetra
 - Sumatra
-

Sual: Kalmar ittifaqını yaradan Semiramida adını almış qadın idi? (Çəki: 1)

- I Covanka
 - Xuna
 - Qanlı Mariya
 - Marqarita
 - Izabella
-

Sual: Şotlandiyada 25 il taxtda olmuş məşhur qadın kim idi? (Çəki: 1)

- I Covanka
 - I Yelizaveta
 - Qanlı Mariya
 - Mariya Stüart
 - Izabella
-

Sual: İngiltərədə 45 il taxtda olmuş və İspaniyanı məğlub edərək öz dövlətini ən böyük dəniz dövlətinə çevirən qadın kim idi? (Çəki: 1)

- Mariya Anna
 - I İzabella
 - I Yelizaveta
 - Ulrika-Eleonara
 - Mariya Tereza
-

Sual: XV əsr Fransa tarixinin ən məşhur qadını kimdir? (Çəki: 1)

- I Mariya Tereza
 - Janna Dark
 - I İzabella
 - Mariya Anna
 - Stüart Mariya
-

Sual: Aşağıdakı fikirlər kimə aiddir? “ İqtisadi elm əslində nədir: seçim nəzəriyyəsidir və ya insanlar onlara lazım olan resurslar və inkişaf imkanları ilə təmin etmə nəzəriyyəsidir?” a) C. Nelson (Çəki: 1)

- C. Nelson
 - Bekker
 - K. Marks
 - A. Smit
 - Marşal
-

Sual: İstehsalat faktorları hansı 3 esas kateqoriyaya ayrılır? (Çəki: 1)

- Torpaq, məhsul, xammal
 - Torpaq, əmək, xidmət
 - əmək, məhsul, xidmət
 - əmək, kapital, xidmət
 - torpaq, əmək, məhsul
-

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Janna Darkı məhkəmədə hansı ittihamla asdılar (Çəki: 1)

- Vətənə xəyanətdə
- Zinakarlıqda
- Sehrbazlıq və cadugərlikdə

- İnqilabı idarə etmədə
 - Satqınlıqda
-

Sual: Hansı əsr Rusiya tarixində qadın hökmranlığı əsridir? (Çəki: 1)

- XV əsr
 - XIV əsr
 - XVIII əsr
 - XX əsr
 - XVI əsr
-

Sual: Rusiya torpaqlarını genişləndirən və qadın təhsilinin əsasını qoyan hökmdar kimdir? (Çəki: 1)

- I Yekaterina
 - II Yekaterina
 - Anna
 - Sofiya
 - Mariya
-

Sual: XVIII əsrdə Rusiyada ilk dəfə Elmlər Akademiyasının prezidenti olmuş qadın kim idi? (Çəki: 1)

- Knyazeva
 - Urusova
 - Semyonova
 - Mixaylova
 - Daşkova
-

Sual: XVIII əsr Azərbaycan tarixində iz qoymuş döyüşkən ruhlu qadın kim idi? (Çəki: 1)

- Sara xatın
 - M. Gəncəvi
 - Tuti Bikə
 - Səidə xatın
 - Despinə xatın
-

Sual: Səhvi tapın (Çəki: 1)

- 1922-ci il ərəb qrafikasından latın qrafikasına keçirilmə ilə bağlı qərar verilsə də, Türkiyənin də latın qrafikasına keçidi Sovet hökumətini türklərin yaxınlığının qarşısını almaq üçün kiril əlifbasına keçmək barədə qərar qəbul etməsinə səbəb olub
 - I ümumrus qadın qurultayı 1908-ci il keçirildi
 - 1917-ci ildəki inqilabdan sonra liberal-demokratik qadın təşkilatları buraxıldı
 - Sovet hakimiyyəti qadınların cəmiyyətdəki işlərə qoşulmasının əleyhinə idi
 - 1920-ci il kommunist partiyasının mərkəzi komitəsi yanında qadın şurası təsis edildi
-

Sual: Sovet hakimiyyəti qurulandan sonrakı tədbirlərə aiddir. 1. 1908-ci il ümumrus qadın qurultayı keçirildi 2. Partkomların nəzdində qadın şöbələri yaradıldı 3. 1920-ci il KPMK-nin yanında qadın şurası təsdiq edildi 4. Qadın hərəkatı Qazaxıstandan başladı 5. 1921-ci il Azərbaycanda bitərəf qadınların I qurultayı keçirildi (Çəki: 1)

- 1,2,3
 - 1,3,4
 - 2,3,5
 - 2,3,4
 - 3,4,5
-

Sual: “ Jenotdel” nedir? (Çəki: 1)

- Qadın klubları
 - Qadın hərəkatı
 - Partkomların nəzdində qadın şöbələri
 - Ümumrus qurultayın qərarlar
 - Rəhbərliyə ünvanlanan xüsusi dekret
-

Sual: Bakıda “ jenotdel” müdirlərinin ilk iclası nə vaxt oldu? (Çəki: 1)

- 1904
 - 1925
 - 1947
 - 1921
 - 1985
-

Sual: Səhvi tapın (Çəki: 1)

- Azərbaycanın bitərəf qadınların birinci qurultayı 1921-ci il keçirildi
 - Azərbaycanın birtərəf qadınlarının birinci qurultayında 1188 nümayəndədən 815-i Bakını, 373-ü isə qəzaları təmsil edirdi
 - I qurultay “Şərqi bütün qadınlarına” müraciət qəbul edildi
 - Kənd təsərrüfatında işləyənlərin 37%-i qadın idi
 - II qurultay 1925-ci il keçirildi
-

Sual: Azərbaycanın bitərəf qadınlarının II qurultayı nə vaxt keçirildi? (Çəki: 1)

- 1920
 - 1937
 - 1957
 - 1988
 - 2000
-

Sual: Qadınların III qurultayı nə vaxt keçirildi? (Çəki: 1)

- 1921
 - 1957
 - 1965
 - 1967
 - 2008
-


Sual: Azərbaycanda qadın şuraları nə vaxt yaradıldı? (Çəki: 1)

- 1940-cı illərdə
- 1910-cu illərdə
- 1960-cı illərdə
- 1980-ci illərdə
- 1920-ci illərdə

Sual: Sovet dövründə elmin feminləşməsinin II dalğası nə vaxta təsadüf edir? (Çəki: 1)

- 20-ci illərə
- 30-cu illərə
- 40-cı illərə
- 50-ci illərə
- 60-ci illərə

BÖLMƏ: 1403

Ad	1403
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: iqtisadiyyatın seçim nəzəriyyəsi kimi müəyyənləşdirilməsi ideyası kimə aiddir? (Çəki: 1)

- Bekker
- Nelson
- Robbina
- Marşal
- Marks

Sual: iqtisadiyyatın maddi rifahların nəzəriyyəsi kimi müəyyənləşdirilməsi ideyası fikri kimə aiddir? (Çəki: 1)

- Marşal
- Smit
- Robbina
- Marks
- Nelson

Sual: Gender rollarına görə qadın əməyinə daxildir: 1. Ev işi 2. Uşaqlara qayğı 3. Məcburi əmək 4. Ailə təsərrüfatına qarışmama (Çəki: 1)

- 1,2
- 1,3

- 1,3,4
 - 1,2,4
 - 3,4
-

Sual: İqtisadiyyatın təşkilinin iki əsas sistemi hansıdır? 1. Bazar kapitalist sistemi 2. Sosialist qarışıq sistem 3. əmrana sistem 4. sosial-kapitalizm (Çəki: 1)

- 1,3
 - 1,2
 - 2,3
 - 1,4
 - 2,4
-

Sual: ABŞ və əksər demokratik ölkələr hansı iqtisadi sistemə malikdir (Çəki: 1)

- əmrana
 - sosialist
 - planlı iqtisadiyyat
 - bazar kapitalist
 - qarışıq
-

Sual: Hansı dövlət əmrana iqtisadiyyata malik idi? (Çəki: 1)

- ABŞ
 - Fransa
 - SSRİ
 - Almaniya
 - BB
-

Sual: XIX əsrdə hansı dövlət 100% li bazar iqtisadiyyatına malik olmağa yaxın idi? (Çəki: 1)

- ABŞ
 - Çin
 - Fransa
 - İngiltərə
 - Çili
-

Sual: Əmrana iqtisadiyyatın ən görkəmli tədqiqatçısı kim olmuşdur? (Çəki: 1)

- Marşal
 - Robbina
 - Smit
 - Marks
 - Lenin
-

Sual: Azərbaycanda qadınların sayca çoxluq təşkil etdiyi "qadın" peşə sahələrinə aiddir? 1. Səhiyyə 2. İqtisadiyyat 3. Hərb 4. Mədəniyyət (Çəki: 1)

- 1,4

- 2,4
- 2,3
- 1,3
- 3,4

Sual: Azərbaycanda qadınların sayca çoxluq təşkil etdiyi “qadın” peşə sahələrinə aiddir? 1. Təhsil 2. İncəsənət 3. İqtisadiyyat 4. Sosial sığorta (Çəki: 1)

- 1,3,4
- 1,2,3
- 2,3,4
- 2,3
- 1,3,4

Sual: “Gender bərabərliyinin təminatları haqqında “ Azərbaycan Respublikasının qanunun əsas məqsədi nədir (Çəki: 1)

- Qadınların sosial həyata cəlb etmək
- Qadın hüquqlarını qorumaq
- Cinsi mənsubiyyətinə görə ayrışdırılış bütünlükdən aradan qaldırmaq
- Qadınları zorachılıqdan müdafiə etmək
- Ailə münasibətlərini tənzimləmək

BÖLMƏ: 1501

Ad	1501
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: “Gender bərabərliyinin təminatı haqqında” Azərbaycan Respublikasının qanununa görə, gender nədir? (Çəki: 1)

- İctimai həyatın bütün sferalarında kişi və qadın münasibətlərinin sosial cəhəti
- Kişi və qadınların hüquq bərabərliyi
- İnsan hüquqlarının həyata kişirilməsində bərabər şərait və imkanlar
- sosial proses
- eqalitarlıq

Sual: Gender bərabərliyinin təminatı haqqında” Azərbaycan Respublikasının qanununa görə, gender bərabərliyi nədir? (Çəki: 1)

- İctimai həyatın bütün sferalarında kişi və qadın münasibətlərinin sosial cəhəti
- Qadın və kişilərin hüquq bərabərliyi və hüquqların həyata keçirilməsində bərabər imkanlar
- Sosial proses
- Eqlitarlıq

Dövlət siyasəti

Sual: "Gender bərabərliyinin təminatı haqqında" Azərbaycan Respublikasının qanununa görə, aşağıdakılardan hansı ayrıseçkilik sayılır: (Çəki: 1)

- fərqli əmək haqqı
 - işə qəbulda fərqlər
 - dövlət qulluğuna qəbulda fərqlər
 - fərqli pensiya və nigah yaşı
 - fərqli iş şəraiti
-

Sual: "Gender bərabərliyinin təminatı haqqında" Azərbaycan Respublikasının qanununa görə hansılar ayrıseçkilik hesab olunmur? 1. fərqli əmək haqqı 2. fərqli pensiya və nigah yaşı 3. həqiqi hərbi xidmətə çağırış 4. fərqli işə qəbul 5. cəzaçəkmə müəssisələrində fərqli şərait (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 2,3,5
 - 1,3,5
 - 2,4,5
-

Sual: Səhvi tapın. (Çəki: 1)

- a) İşəgötürən cinsindən asılı olmayaraq işçilərə eyni intizam tədbiri tətbiq etməlidir
 - Qadın və kişilərin bərabər təhsil hüququ var
 - Qadın və kişilərin siyasi partiyaların fəaliyyətində bərabər iştirak hüququna malikdirlər
 - Yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsi yol verilmir
 - Kişi və qadınlar üçün cəzaçəkmə müəssisələrin də eyni şərait yaradılmalıdır
-

Sual: 45. Azərbaycanda qızlar və oğlanlar üçün nigah yaşı neçədir? (Çəki: 1)

- Qız-17, oğlan-18
 - Qız-16, oğlan-17
 - Qız-18, oğlan-19
 - Qız-18, oğlan-18
 - Qız-18, oğlan-20
-

Sual: Azərbaycan Respublikasının konstitusiyasının neçənci maddəsi nigah (Çəki: 1)

- 25
 - 34
 - 35
 - 26
 - 21
-

Sual: Nigah hüququ ilə bağlı səhvi tapın (Çəki: 1)

- Konstitusiyanın 34-cü maddəsi nigah hüququna həsr olunub

- Azərbaycanca qızlar və oğlanlar üçün nigah yaşı 18dir
 Nigah könüllü razılıq əsasında bağlanılır
 ər və arvadın hüquqları bərabərdir
 dövlət çoxuşaqlı ailələrə yardım göstərir
-


Sual: səhvi tapın. (Çəki: 1)

- Nigah hüququ 34-cü maddədədir
 Nigah könüllü razılıq əsasında bağlanılır
 ər və arvadın hüquqları bərabər deyil
 dövlət çoxuşaqlı ailələrə yardım göstərir
 qızlar üçün nigah yaşı 18, oğlanlar üçün 19dur
-

Sual: Gender bərabərliyinin təminatı haqqında” Azərbaycan Respublikasının qanuna görə bərabər imkanlar dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- İctimai həyatın bütün sahələrində kişi və qadın münasibətlərinin sosial cəhəti
 İnsan hüquqlarının həyata keçirilməsində qadın və kişilər üçün yaradılan bərabər şərait və imkanlar
 Qadın və kişilərin hüquq bərabərliyi və onları həyata keçirməklə bərabər imkanlar
 Dövlət siyasəti
 eqalitarlıq
-

BÖLMƏ: 1502

Ad	1502
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qadınlar haqqında ayrı-seçkiliyin bütün formalarının ləğvinə dair BMT-nin konsepsiyasının 1-ci maddəsi hansı anlayışa aydınlıq gətirir? (Çəki: 1)

- qadın hüquqları
 ayriseçkilik
 gender
 qadın
 bərabərlik
-

Sual: Neçə faiz qadının ümumiyyətlə peşəsi yoxdur? (Çəki: 1)

- 40%
 25%
 50%
 15%
 10%
-

Sual: Qadınlar idarə edənlərin neçə faizini təşkil edir (Çəki: 1)

- 50%
 - 70%
 - 10%
 - 20%
 - 47%
-

Sual: Qadınlar köməkçi xidmət heyətinin neçə faizini təşkil edir (Çəki: 1)

- 50%
 - 47%
 - 30%
 - 90%
 - 80%
-

Sual: Qadınlar mütəxəssislərinin neçə faizini təşkil edirlər? (Çəki: 1)

- 50%
 - 65%
 - 80%
 - 25%
 - 47%
-

Sual: İşəgötürən tərəfindən ayrışeçkilik modeli kim tərəfindən təklif olunub? (Çəki: 1)

- A.Smit
 - Rikardo
 - Bekker
 - Marks
 - Nelson
-

Sual: "İşəgötürən nə qədər ayrı-seçkiliyə meyli olarsa, ayrı-seçkiliyə yol verən firmalarda bir o qədər də kişilərin və qadınların əmək haqqını ödənilməsində fərqlər olacaq" – bu hansı ayrışeçkilik nəzəriyyəsinə aiddir? (Çəki: 1)

- işəgötürən tərəfindən ayrışeçkilik
 - istehlakçı tərəfindən ayrışeçkilik
 - işçi tərəfindən ayrışeçkilik
 - hamısına aiddir
-

Sual: Aşağıdakı fikirlər kimə aiddir: "ailə- ümumi qəbul edilmiş anlayışda qan qohumluğu və ya nigah əlaqələri ilə bizim bağlandığımız bütün adamlardır" (Çəki: 1)

- Marks
 - Louson və Herrod
 - Karl Marks və Engels
 - Smit
 - Rikardo
-

Sual: Nyuklear ailə nədir? (Çəki: 1)

- ər və arvad cütüyü – övlad/övladsız
- valiyedinlərindən biri övladı ilə
- ər, arvad, övlad/ya övladsız, ər və arvadın valideyinləri
- sadə ailə
- mürəkkəb ailə

BÖLMƏ: 1503

Ad	1503
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosioloqlar hansı ailənin universal hesab edir? (Çəki: 1)

- natamam nyuklear ailəni
- nuklear ailə
- mürəkkəb ailə
- sadə ailə
- heç bir ailə universal deyil

Sual: Mirdoka görə, ailənin hansı funksiyaları var? (Çəki: 1)

- cinsi, sosial, tərbiyəvi, iqtisadi
- sosial, reproduktiv, cinsi, iqtisadi
- sosial, tərbiyəvi, iqtisadi, cinsi
- cinsi, reproduktiv, tərbiyəvi, iqtisadi
- sosial, tərbiyəvi, iqtisadi, hüquqi

Sual: Monoqam ailə nədir? (Çəki: 1)

- qrup niqah
- bir neçə qadın və bir kişi
- bir qadın və bir neçə kişi
- bir kişi və bir qadın
- tək valideyin

Sual: Poligamiya harada mövcuddur (Çəki: 1)

- İslam ölkələrində
 - Tibetdə
 - Afrikada
 - Avropada
 - Amerikada
-

Sual: Ömürlük və boşanmanı mümkün hesab edən ailə tipi hansı ailə növünə aiddir? (Çəki: 1)

- qrup niqahı
 - monoqam
 - poliandriya
 - poliqamiya
 - hec birinə
-

Sual: Ailəni möhkəmləndirən hansı 3 dəyər mövcuddur? (Çəki: 1)

- əxlaq, hüquq, ədalət
 - qanun, əxlaq, hüquq
 - qanun, ədalət, hüquq
 - hüquq, əxlaq, haqq
 - qanun, haqq, əxlaq
-

Sual: Gender kontraktı anlayışını elmi dövriyyəyə kim daxil edib? (Çəki: 1)

- İngilislər
 - ABŞ feministləri
 - Ərəblər
 - Skandinaviya feminist tədqiqatçıları
 - Fransız lingvistləri
-

Sual: ÜST-ün məlumatına əsasən hər il dünyada nə qədər insan zorakılıqdan ölür? (Çəki: 1)

- 2 milyon
 - 1 milyon
 - 2 , 5 milyon
 - 300000
 - 1,6 milyon
-

Sual: BMT tərəfindən "qadınlara münasibətdə zorakılıqla mübarizə günü " hansı gün elan edilib? (Çəki: 1)

- 1 mart
 - 8 mart
 - 30 dekabr
 - 25 noyabr
 - 25 yanvar
-

Sual: . BMT Baş assambleyasının qadınlara münasibətlərdə zorakılığın ləğvi barədə deklarasiyası nə vaxt qəbul edilib? (Çəki: 1)

- 1948
- 1967
- 2003
- 1997

Sual: Kim hesab edir ki, boşanma ümumiyyətlə mənasızdır və həmişə münasibətləri tənzimləmək olar? (Çəki: 1)

- T.Parsons
 Karl Vitaker
 Smit
 Kerbert
 Maslou
-

BÖLMƏ: 1601

Ad	1601
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İsa peyğəmbər boşanma haqqında nə deyirdi? (Çəki: 1)

- Boşanmaya icazə vermək olar
 Allahın birləşdirdiyini insan ayıra bilməz
 Boşanmaya ilk cəhd edən məhkəməyə verilir
 Boşanmanı pozmaq olar
 Boşanmaya qərar verən tərəf günahkardır
-

Sual: İlk xristianlıqda Avropada hökmdar qadınlar kim idi? 1.Feodora 2.Tomris 3.Nüşabə 4.Sofiya 5.İrina. (Çəki: 1)

- 1,2,4
 2,3,5
 1,3,4
 1,4,5
 3,4,5
-

Sual: Moisey Kalankatuyski hansı qadınlar haqqında məlumat verir? 1.Alban knyaginyası Sprama 2.Şahbanu-Şirin 3.Massaget- Tomris 4."İsgəndərnamə"-Nüşabə 5.Yustinianın arvadı Feodora. (Çəki: 1)

- 1,4,5
 1,3
 3,5
 2,4
 1,2
-

Sual: Quranda hansı surədə tamamilə qadınlardan bəhs edilir? (Çəki: 1)

- "Əl-Maidə"
 - "Fatihə"
 - "Nisa"
 - "Bəqərə"
 - "Ələq"
-

Sual: Səhvi göstərin. (Çəki: 1)

- İslamda dördə qədər arvad almaq vacibliyi yoxdur, buna tək cəza icazə var.
 - İslam boşanmaya icazə verir
 - İslam boşanmaya icazə vermir
 - QURANIN "Nisa" surəsində qadınlardan bəhs edilir
 - Peyğəmbər qadınlara qarşı ədalətli rəftarı məsləhət görür
-

Sual: Renesans dövrü Azərbaycan poeziyasının nümayəndəsi kimdir? (Çəki: 1)

- Nüşabə
 - Natəvan
 - Heyran xanım
 - Məhsəti-Gəncəvi
 - Sara xatun
-

Sual: XII əsrdə şöhrət qazanmış Qarabağlı şairə kim idi? (Çəki: 1)

- Nüşabə
 - Natəvan
 - Heyran xanım
 - M.Gəncəvi
 - Sara xatun
-

Sual: Hansı rus hökmdarının dövründə qadınlar və qadın təhsili ilə bağlı islahatlar həyata keçirilib? (Çəki: 1)

- I Pyotr
 - II Yekaterina
 - III Yekaterina
 - I Yelizaveta
 - II Yelizaveta
-

Sual: Səhv cavabı göstərin. (Çəki: 1)

- II Yekaterina 200 qız üçün Tərbiyə evinin əsasını qoymuşdu.
 - Volter, Qrim, Didro Yekaterinanı qızlar üçün Tərbiyə evi yaratmaqla bağlı planını müsbət qarşıladılar.
 - Qızlar 6 yaşından "Cəmiyyətə" daxil olur və 12 il orada qalırdılar
 - Zadəganlar Yekaterinanın planını çox heyranlıqla qarşıladılar.
 - Cəmiyyətdə qızlara xarici dillər, rəqs, din öyrədilirdi
-

Sual: "Nəcib qızlar cəmiyyəti" nə vaxt yaranıb? (Çəki: 1)

- 1775
 - 1840
 - 1675
 - 1765
 - 1913
-

Sual: Smoln monastırının n zdnind  olan “Messan- peş  m kt bind ” imperatri  t r find n ayrılan 100 min manat pulun m  yy n hiss si hansı qızlara ayrılırdı? ( eki: 1)

- ali t hsil alan
 - texnologiyanı bil n
 - Universitet  daxil olma a hazırlaşan
 - xarici dill ri bil n
 - k bin k sdir n qızlara
-

Sual: Dostoyevski hansı qadınlar haqqında “m hz  n y ks k m n vi borc naminə h r şeyi qurban ver n bu qadınlar bizi yeni yola istiqam tl ndirir”? ( eki: 1)

- dekabristl r
 - emansipasionist
 - Avropada t hsil alan qızlar
 - İnqilabda g ll l n n qadınlar
 - Ali t hsilli qızlar
-

Sual: N  vaxt qadınların universitetd  m hazir  oxumaq h ququ l gv edildi? ( eki: 1)

- 1938
 - 1963
 - 1863
 - 1725
 - 1842
-

